

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 039 (5511) 28 fevral 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır"

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər



Heydər Əliyev Mərkəzində
"Xocalı 613" adlı klassik
musiqi gecəsi keçirilib



5

Əli Həsənov Türkiyənin TRT
WORLD kanalına
müsahibə verib



7

Qeyri-rəsmi məşğulluqla
mübarizə tədbirləri
gücləndirilir



7

Amsterdamba Avropa
Azərbaycanlıları Konqresinin
növbədənənar qurultayı
keçirilib



6

Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası
Prezidentinin seçkilərində ilk
namizədi qeydə alıb



9

Dövlət Komitəsində
kollegiya iclası keçirilib



8

10

Ağsaqqallar
müdrüklüyün, inkişafın,
təcrübənin rəmzidirlər



13

Sumqayıt şəhərində
baş vermiş hadisədən
30 il ötür

SUMQAYIT
1988

16

UEFA Avropa Liqasının
2018-2019-cu il
mövsumünün təqvimi
açılıb



28 fevral 2018-ci il

İlham Əliyev: “Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır”

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydular. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pırvərdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, son illər Azərbaycanda energetika sahəsində çox



Rəsmi xronika

Prezident İlham Əliyev fevralın 27-də “Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərində 60 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

ğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmərlər inşa edilib. Təmizləyici qurğunun yeri seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan qurğuya su özünəməxsus rejimdə ötürüləcək.

“Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük”

mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsinə verməkdədir. Azərbaycanın enerji təminatında Mingəçevir Su Elektrik Stansiyasının xüsusi yeri və çəkisi var. Son dövrlərdə stansiyanın müasir tələb

işlərinin təxirə salınmasına səbəb olub. Nəhayət, 1945-ci ildə Mingəçevir su qovşağının və onun üzərində elektrik stansiyasının tikintisinə başlamaq mümkün olub. 1951-ci ildə burada ilk aqreqat istifadəyə verilib. Tikinti işləri isə 1955-ci ildə ta-



qəbuledicisi, suburaxıcıları, baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri daxildir. Stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir. Mərkəzin binasında ulu öndər Heydər Əliyevin büstü qoyulub. Dövlətimizin başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə saldı.

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görü-

lən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Şəhəri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sətəmizləyici qurğunun inşası layihələndirilib. İlk mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qur-

rüləcək. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özünəməxsus rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özünəməxsus rejimdə şəhər şəbəkəsinə verilir. Gələcəkdə bu qurğudan Yevlax şəhərinə və əhali si 8500 nəfər olan 7 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir su anbarından Yevlax şəhərinə 35 kilometr uzunluğunda yeni magistral kəmərin və hər birinin tutumu 5 min kubmetr olan iki anbarın tikintisi layihələndirilib.

Ardı Səh. 3



lən səviyyəsinə çatdırılması və texniki cəhətdən müasirləşdirilməsi istiqamətində olduqca mühüm işlər görülüb. Mingəçevir Su Elektrik Stansiyası uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. Hələ 1941-ci ildə bu stansiyanın tikintisi və 1945-ci ildə birinci növbəsinin istismara verilməsi barədə qərar qəbul edilib. Lakin İkinci Dünya müharibəsinin başlanması tikinti

mamlanıb. Beləliklə, Mingəçevir Su Elektrik Stansiyası 360 meqavat tam gücü ilə işə salınıb. Tənzimlənən su qovşağı illik orta su axını 12,5 milyard kubmetr olduqda ildə 1,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməsinə, 1,2 milyon hektar məhsuldar torpağın suvarılmasına və balıqçılığın inkişafına imkan verib. Su qovşağına yuyulma üsulu ilə yaradılan torpaq bənd, Su Elektrik Stansiyasının su-

İlham Əliyev: "Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır"

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər

Əvvəli Səh. 2

Artıq magistral kəmərin Kür çayının keçidində qədər olan 2,8 kilometrlik hissəsi tikilərək hazır vəziyyətə gətirilib. Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildiren düyməni basdı.

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib. "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verdi.



türməsaydı, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür. Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük.

Ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları vardır. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2,7 milyard



Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisine tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir. Bildirildi ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alışı nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyən edilərək təhlil edilməsi, qabaqcıl tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət

Mərkəzini işə saldı. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, yolun ümumi uzunluğu 26 kilometr, eni isə 12 metrdir. Üçüncü texniki dərəcəli yol iki hərəkət hissəlidir. Hərəkət hissələrinin hər birinin eni 3,5 metrdir. Layihə çərçivəsində iki yeni körpü və beş yeraltı keçid inşa olunub, 53 boru quraşdırılıb. İşlərin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün yolun yenidən qurulması zamanı Avtomobil Yolları Dövlət Agentliyi bütün qüvvəsini səfərbər edib. İnşaat işləri texniki ardıcılığa uyğun aparılıb. Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərqi Qərbi və Şimal-Cənubi nəqliyyat



dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasına da bu yolun mühüm rolu var. Beləliklə, ölkədə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində əsaslı dəyişikliklərin yer aldığı prosesi hər bir vətəndaş öz həyatında hiss edir.

Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan Aran-Qarağacı hissəsinin rəmzi açılışını bildiren lentə kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər. İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlətimizin başçısına və xanımına məlumat verdilər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin

avadanlılığı ilə təchiz edilib.

Dövlətimizin başçısı və xanımı işçilərlə xatirə şəkli çəkdirildilər. Daha sonra Prezident İlham Əliyev "Open End" üsulu ilə iplik istehsalı müəssisəsinə işə saldı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeməxanada yaradılan şəraitlə də tanış oldular. Yeni fabriklərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, bu layihə həm Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir.

"Şadam ki, verilən bütün vədlər yerinə yetirildi. Hazırda Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyaları öz üzərinə gö-

dollardır. Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılacaq və yaradılır, o cümlədən Mingəçevirdə.

Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun.

Azərbaycanda hazırda altı iplik fabriki fəaliyyət göstərir. Bu iki fabrik bu gün istifadəyə verilir. Beləliklə, onların sayı səkkizə qalxır və altı fabrikin istehsal gücü 24 min ton iplikdir. Bu iki fabrikdə isə 20 min ton iplik istehsal olunacaqdır.

28 fevral 2018-ci il

İlham Əliyev: “Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır”

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər



Əvvəli Səh. 3

Yeni, bu müasir fabriklərdə əvvəlki dövrlərdə istifadəyə verilmiş fabriklərlə demək olar ki, eyni səviyyədə iplik istehsal olunacaq və həm daxili tələbatı təmin edəcək, həm də ixrac olunacaq.

Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür. Eyni zamanda, bu fabrikin təmsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu, böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda, burada əsas xammal yerli pambıqdır, mahlıdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıc yox, hazırda ipliyyə, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik.

Kənd təsərrüfatının sürətli inkişafına böyük dövlət dəstəyi göstərilir, texnika alınır, suvarma işləri aparılır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir, o cümlədən pambıqçılığın inkişafı, sənaye müəssisələrinin yaradılması üçün dövlət öz dəstəyini göstərir. Özel sektor da bu işlərdə çox fəaldir. Ona görə ölkəmizin hərtərəfli inkişafı üçün bu əsas istiqamət mütləq inkişaf edəcək. Sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı - Mingəçevirdə biz bu iki önəmli sahənin birləşməsinə görürük və beləliklə, Mingəçevir dedi-



yim kimi, Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir. Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaqdır.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildiren lenti kəsdilər. Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fud Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir “ASAN Həyat” kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı məlumat verdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, Mingəçevir

“ASAN Həyat” kompleksi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzidir. Şəhərin Zərifə Əliyeva prospekti-2 ünvanında yerləşən və öz möhtəşəmliyi ilə seçilən kompleksin binasının tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri 2018-ci ilin fevralında başa çatdırılıb. Kompleks üçmərtəbəli inzibati binadan və üç ictimai işə obyektindən ibarətdir.

Dövlətimizin başçısı mərkəzi işə saldı. Bildirildi ki, bu gündə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişiq” ASC, “Azərsu” ASC

və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq.

Elektron xidmətlərin qiymətləndirilməsi üzrə nəticələrin təqdimatı zamanı bildirildi ki, dövlət orqanları tərəfindən vətəndaşlara təqdim edilən elektron xidmətlərin keyfiyyətinin müəyyənləşdirilməsi və xidmətlərin təkmilləşdirilməsi məqsədilə

rə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza müraciəti prosesinin təmin edilməsi üçün “ASAN Ödəniş” terminallarından istifadə ediləcək. Terminallara inteqrasiya edilmiş “ASAN viza” sistemi vasitəsilə əcnəbilər elektron müraciət formasını dolduraraq viza rüsumunu



terminaldan ödəyə biləcəklər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizaya dair müraciətlərinin nəticələrini də “ASAN Ödəniş” terminalından əldə edə biləcəklər.

Yeni layihələrdən biri də “ASAN Turist” mobil applikasiyasıdır. Bu layihə ölkəmizə gələn turistlərin bütün turizm xidmətlərindən yararlanmasına imkan verəcək vahid platformadır. Turistlər applikasiyadan istifadə etməklə öz maraq dairəsinə uyğun obyektləri naviqatordan rahatlıqla taparaq xidmətlərdən istifadə edə, turizm şirkətlərinin regionlara təşkil etdikləri turlardan yararlanma və özləri üçün səfərləri planlaşdırma biləcəklər.

Mingəçevir “ASAN Həyat” konsepsiyası Mingəçevir “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai işə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi vətəndaşların rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. Kompleksin kinoklubunda Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin ekran əsərləri də nümayiş etdiriləcək.

Könüllülər “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın komponentidir. Bu prosesə 14 min könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 1000 təlim, 300 layihə həyata keçirilib. Habelə 850-dən çox könüllü “ASAN Kadrlar” portalı vasitəsilə işlə təmin olunub. “ASAN Məktub” və “ASAN Kadrlar” layihələri qabaqcıl təcrübələr kimi BMT-nin “Cənub-Cənub Əməkdaşlığı” çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər portalına daxil edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ASAN Həyat” kompleksinə daxil olan “ASAN Peşə” ilə tanış oldular.

Dövlət Agentliyi tərəfindən 2013-cü ildən başlayaraq, hər il elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə çərçivəsində elektron xidmətlərin təqdim edilməsi üçün uyğunluğu müəyyən edilir və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər verilir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “ASAN xidmət”lərin özünəxidmət terminalı vasitəsilə təqdim olunması barədə də məlumat verildi.

Qeyd edildi ki, məmur və vətəndaş arasında təmasın minimallaşdırılması məqsədilə hazırlanmış bu terminal vasitəsilə vətəndaş müxtəlif xidmətlərdən vaxt itirmədən və əlavə heç bir yerə getmədən yararlanma biləcək. Vətəndaş əldə etmək istədiyi xidməti seçməklə biometrik şəkil və digər məlumatları sistemə daxil edir, elektron ərizə formasını doldurur və xidmət üzrə müraciət edir. Daha bir yenilik isə “ASAN Ödəniş” sistemi üzərindən viza verilməsi prosesidir. Əcnəbilər

Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçirilib

Fevralın 26-da Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımını qurbanlarının xatirəsinə həsr olunmuş sərgi ilə tanış olub.

Sərgidə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımını, bu faciənin miqyasını əks etdirən fotolar yer alıb.

Xocalı qətləmini kimi faciələrin bir daha törədilməsinə çağırış edən simfonik poema

Xocalı soyqırımına həsr olunan musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre Thillo) “Xocalı 613” simfonik poeması təqdim edilib. Solistlər Şükür Səmədov (klarnet) və Səbinə Rəqəyeva (skripka) olub. Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik qravürlərindən “Səyahət” fraqmenti, Asəf Zeynallının “Muğamsayağı” (skripkada Ceyla Seyidovanın solistliyi ilə), amerikalı bəstəkar Samuel



gəlin” mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətini çatdırır. “Xocalı 613” simfonik poeması sülhə və Xocalı qətləmini kimi faciələrin bir daha törədilməsinə çağırış ifadə edir.

Pyer Tiloy: İnsan dostlarının həm sevincini, həm kədərini bölüşür

Qeyd edək ki, musiqi gecəsindən əvvəl Pyer Tiloy simfonik poeması ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: “Xocalı 613” mənə ən uyğun əsər adı kimi göründü. Çünki Xocalı şəhərin adı, 613 isə qur-

qərarına gəldiyini bildirib: “Mən Azərbaycana ilk səfərlərimin birində fotosərgidə iştirak etdim və orada balaca bir uşaq şəklə gördüm. Onun kim olduğunu soruşduqda həmin uşağın məcburi köçkün olduğunu dedilər. Mən o zaman məcburi köçkünləri olan bir ölkəyə səfər etdiyimi başa düşdüm. Ondan sonra araşdırmaya başladım, bu müharibə haqda bir çox məlumatlar əldə etdim. 1992-ci ildə mənim 22 yaşım vardı, beynəlxalq siyasətlə maraqlanırdım, amma Xocalı soyqırımını haqqında heç nə eşitməmişdim. Fikirleşdim ki, belə qətləmin üzərindən sükutla keçilməsi ədalətsizlik olar və bu barədə əsər yazmağı qərarlaşdırdım”.

Xatırladaq ki, “Xocalı 613” əsərinin premyerası 2013-cü il fevralın 21-də Parisdə olub. Daha sonra əsər London, Müluz, Strasburq,



Barberin “Adajio” əsərləri səsləndirilib.

Pyer Tiloyun “Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımını zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə ithaf olunub. Əsər qərb klassik musiqisi və “Laçın”, “Sarı

banların sayıdır”. Azərbaycana 20 ildir gəlib-gətdiyini bildiren bəstəkar bu mövzuya təsadüfi müraciət etmədiyini söyləyib. “Ölkə ilə yaxından maraqlanıram və Azərbaycanda dostlarımla sayı get-gedə çoxalır. İnsan dostlarının həm sevincini, həm də kədərini bölüşür, onların kədərini özündə daşıyır. Hər zaman azərbaycanlı dostlarımla

mənə Xocalı barədə düşüncələrinə bölüşəndə öz-özümə soruşurdum ki, nə edə bilərəm. Bilirdim ki, Avropa musiqi mühitində bu mövzu, demək olar ki, heç tanınmır, Xocalı barədə məlumat çox azdır. Düşündüm ki, musiqi ən uyğun yoldur”, - deyərək Pyer Tiloy söyləyib.

Azərbaycanla bağlı digər əsərlərinin olduğunu qeyd edən bəstə-

kar onların sırasında müharibə mövzusunun, eləcə də Azərbaycanın müharibə ilə bağlı çətinliklərini əks etdirən “Cəhənnəmin göz yaşları” əsərini, habelə “Yanardağ” əsərini diqqətə çatdırıb, bu istiqamətdə yaradıcılığını davam etdirəcəyini deyib.

Bəstəkar Xocalı soyqırımını barədə məlumat alarkən təsirləndiyini və bu faciəyə əsər həsr etmək

Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və digər şəhərlərdə təqdim edilib. Heydər Əliyev Mərkəzində səsləndirilən klassik musiqini dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkredite olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai xadimlər, Xocalı şahidləri dinləyiblər.

28 fevral 2018-ci il



Fevralın 27-də Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənənar qurultayı keçirilib. AZƏRTAC xəbər verir ki, qurultayın işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayın açılışında çıxış edib.

Əli Həsənov deyib ki, Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fəvqəladə hadisə hesab olunur. Dövlətimizin inkişafını, diasporumuzun qarşısında duran vəzifələrin aktuallığını, müzakirə olunan məsələlərin vacibliyini nəzərə alsaq, bu qurultay tam vaxtında keçirilir. Qurultayın indi keçirilməsi Avropa Azərbaycanlılarının ötən dövrdəki fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək baxımından məqbul sayıla bilər.

Prezidentin köməkçisi fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünü ilə bağlı Amsterdamda keçirilən anım tədbirindən danışaraq deyib: "Xocalıya gələn yolun - ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var. Ermənilər xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qurublar. Ermənilər azərbaycanlıları zaman-zaman öz torpaqlarından qovub, qətlə yetirib, soydaşlarımızın yaşadığı yerləri dağıdıblar. Faktiki olaraq ermənilər böyük dövlət qurmaq arzularını azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından didərgin salınması, millət olaraq varlığına son qoyulması istiqamətində aparmağa çalışırlar. Əlbəttə, bunlara yardım edənlərin də öz məqsədləri var.

Xocalıda həlak olanlar dinc insanlar idilər. Ermənilər bu soyqırımını azərbaycanlıların gözünü qorxutmaq, yaşadıkları torpaqlardan kütləvi şəkildə qovmaq kimi mənfur məqsədlə törədiblər. Bizim diasporun qarşısında duran əsas vəzifə bu ağır-acıları olduğu kimi dünyaya çatdırmaqdır. Ermənilərin xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün dünyaya çatdırmaq həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin, həm də diasporumuzun bir nömrəli vəzifəsidir. Əlbəttə, bunu həyata keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində yuvalar qurub, buna dünyanın aparıcı media nümayəndələrini cəlb ediblər. Onlar xarici ölkələrin antimüsəlman, antitürk ovqatlı siyasətçilərini də bu işə qoşublar. Erməni lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını da bu işə cəlb ediblər. Onların lobbiciliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki, güclüdür. Azərbaycan dövləti, elitəsi, diasporu bu gücün qarşısında

Amsterdamsda Avropa Azərbaycanlıları Konqresinin növbədənənar qurultayı keçirilib

mübarizə aparır. Açıq deyim ki, çox çətin vəziyyətə qarşıdayıq".

Ermənilərin Dağlıq Qarabağda həyata keçirdikləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən son vaxtlar "Artsaxı tanıdaq" adı ilə dünyada qeyd etdiklərini diqqətə çatdıran Əli Həsənov deyib: "Ermənilər böyük mərkəzlər yaradıblar. Bu mərkəzlərin biri Brüssel, biri London, biri Paris, biri Moskva, biri isə ABŞ-dədir. Hər mərkəzə xaricdəki erməni lobbisi, imkanlı ermənilər pul köçürürlər. "Artsaxı tanıdaq" kampaniyasının da məqsədi dünyanın müxtəlif ölkələrinin səyyahlarını, siyasətçilərini, keçmiş və indiki dövlət xadimlərini, məşhur jurnalistləri, bloqerləri Ermənistanı aparıb oradan Dağlıq Qarabağda keçirməkdir. Dağlıq Qarabağda yaradılan mövcud rejim real vəziyyəti dünyaya tanıtmıq istiqamətində fəaliyyət göstərir. Guya orada formalaşmış dövlət var, azərbaycanlıları onu dağıtmaq istəyir və sair məsələləri təbliğ edirlər. Belə şəraitdə biz Xocalı soyqırımının ildönümünü hər il keçiririk və keçirməliyik. Bu məsələdə diasporumuzun üzərinə mühüm vəzifə düşür. Hər bir azərbaycanlı bu gün fədakar olmağa borcludur. Hər bir azərbaycanlı fədakarlığına öz milli vəzifəsini icra etməlidir".

Prezidentin köməkçisi qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olmasından da ermənilər anti-Azərbaycan ruhda istifadə etmək istəyirlər. Əli Həsənov deyib: "Azərbaycan Xalq Cümhuriyyəti bizim dövlətçiliyimizin bir parçasıdır. Onlar deyirlər ki, azərbaycanlıların cəmi 100 illik dövlətçilik tarixi var. Amma ermənilər undurlar ki, onlar İrəvan xanlığının ərazisində dövlət qurublar. İrəvan xanlığı Azərbaycan dövlətidir. Amma bizim mərkəzləşmiş dövlətimizin tarixi daha qədimə gedir. XVI əsrdə artıq mükəmməl Səfəvilər dövlətinin olması buna sübutdur".

Azərbaycan mediasında tez-tez dövlət rəsmilərinin, ziyalıların çıxışlarının verildiyini söyləyən Əli Həsənov deyib: "Bizim qarşımızda Azərbaycanın dövlətçiliyinin yaşaması, dövlətçiliyimizin əbədiyaşar olması vəzifəsi durur. Qarşımızda Azərbaycanın iqtisadi, sosial, siyasi maraqlarının təmin olunması məqsədi dayanır".

"Azərbaycan mətbuatı, diasporu dövlət maraqlarının qorunmasını qarşısında məqsəd kimi qoyur və qoymalıdır", - deyən Prezidentin köməkçisi qeyd edib: "Biz 30 ildir Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətini dünyaya çatdırmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqazda sülh tərəfdarı olmasını da təbliğ etməliyik. Diaspor bunu qarşısına vəzifə kimi qoymalıdır. Azərbaycan enerji, neqliyyat, kommunikasiya siyasətini təkə öz xalqının maraqları, firavan həyatı üçün istifadə etmir. O cümlədən digər bölgə ölkələrinə, işğalçılıq siyasətindən əl çəkəyəyi təqdirdə elə Ermənistanı da şərait yaratmaq istəyir. Azərbaycan bölgəyə sülh, firavanlıq, Ermənistan isə müharibə, işğal, fəlakət gətirir".

Azərbaycan diasporunun, həmçinin ölkənin transmilli, geosiyasi maraqlarını təbliğ etməsinin zəruriliyini vurğulayan Əli Həsənov deyib: "Bu gün Azərbaycan Avropa İttifaqının

reallaşdırma bilmədiyi "Nabucco" layihəsini Türkiyə ilə birlikdə həyata keçirir. "Cənub Qaz Dəhlizi" layihəsi faktiki olaraq Avropaya ikinci enerji təhlükəsizliyi nəfəsi verəcək. Bu istiqamətdə təbliğat aparılmalıdır. Ermənilər bunlara mane olmaq istəyir, onların bu əməllərini yaşadığınız ölkədə təbliğ edin. Ermənilər ayrı-ayrı ölkələrin bəzi media orqanlarında bu layihələrin əleyhinə çıxış edirlər. Hansı ki, o ölkələrin Azərbaycanın enerji resurslarına həqiqətən böyük ehtiyacı var".

Prezidentin köməkçisi bildirib ki, təhlükəsizlik Azərbaycanın maraqlarının əsas prioritetini təşkil edir. Bu gün Azərbaycan Ordusu bölgənin texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri bunu aydın göstərdi. Bu gün bizə mane olmasalar, yaxud da biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, bir ay ərzində torpaqlarımızı azad etmək gücündəyik. Bunun üçün əsas resurs dövlətdir. Dövlətimiz inkişaf edir, möhkəmlənir. Prezident İlham Əliyev 15 il ərzində Azərbaycanı inkişaf etdirərək dövlətin mövcud imkanlarını azı 3,5 dəfə artırıb. Bütçə, sosial resurslar, hərbi, iqtisadi, xarici siyasət resursları və sair buna aiddir. Bu gün Azərbaycanın demək olar ki, həll edə bilməyəcəyi məsələ yoxdur. Bizim həll edilməyən yeganə problemimiz Dağlıq Qarabağ məsələsidir ki, bunun da üzərində iş görürük. Azərbaycan bu məsələdə artıq bütün sivil dünyaya haqlı olduğunu çatdırıb. Təəssüf ki, beynəlxalq aləmin ikili standartlar səbəbindən hələ ki, son qərar verilməyib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin rəsmi resursları ilə yanaşı, milli elita, media və diaspor da ölkənin xarici siyasətinin, milli maraqlarının təbliğində xüsusi rolə və gücə malikdir.

Müasir dünyada gedən proseslərə toxunan Əli Həsənov bildirib ki, indiki dövrdə biz birlikdə güclü ola bilərik. Odu ki, biz xarici ölkələrdə yaşayan azərbaycanlılara inanırıq, güvənirik. Amma, eyni zamanda, istəyirik ki, siz də Azərbaycan dövlətinə inanasınız, güvənsiniz. Bu il bizi çoxsaylı tədbirlər gözləyir. Düşünürəm ki, bütün bu məsələlərdə siz öz enerjinizi, dəyərli vaxtınızı əsirgəməyəcəksiniz. Azərbaycan dövləti də həmişə sizə dəstək olmağa hazırdır. İnanıram ki, Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlıları birləşdirmək istiqamətində atdığı hər bir addım sizin tərəfinizdən təqdir olunur, dəstəklənir və siz bu addımlara söykənərək öz aranızda daha sıx birlik yaradacaqsınız, ana Vətən olan Azərbaycanla birliyinizi möhkəmləndirəcəksiniz və Azərbaycanın tərəfdarları ilə çiyin-çiyinə verərək bizim maraqlarımızın ifadə olunmasında iştirak edəcəksiniz.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında soydaşlarımızın yaşadıkları ölkələrin ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya etmələrinin əhəmiyyətindən danışdı. O bildirib ki, Avropada azərbaycanlıların yeni nəslı yetişir. Azərbaycanlılar çalışmalıdırlar ki, yaşadıkları ölkələrdə cəmiyyətə daha çox inteqrasiya etsinlər, yeni nəsle daha çox imkanlar yaratsınlar.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dövləti diasporun inkişafına maksimum dərəcədə dəstək verir və bu məsələ Prezident İlham Əliyevin daim diqqətindədir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz Vətəni üçün fəaliyyətini gücləndirməlidir.

AAK-ın son dövrlər bir sıra uğurlu layihələr həyata keçirdiyini vurğulayan Nazim İbrahimov bildirib ki, bu qurultay təşkilatın tarixində yeni bir səhifə açmalıdır. "İndi bizim qarşımızda yeni vəzifələr dayanır. Azərbaycanlılar yaşadıkları ölkələrdə siyasi proseslərə təsir imkanına malik bir gücə çevrilməlidir. Azərbaycan Prezidenti də dünya azərbaycanlılarının son qurultayındakı nitqində bu məqamı xüsusi olaraq vurğulayıb. Hesab edirəm ki, biz bu qurultayda yeni dövr üçün fəaliyyətimizin strategiyasını dəqiq müəyyən edəcəyik", - deyərək bildirdi.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov qurultayda çıxış edərək xaricdəki Azərbaycan diplomatlarının diasporun dəstəyinə ehtiyacı olduğunu qeyd edib.

Səfir deyib ki, diplomatların fəaliyyətində nəticələrin əldə edilməsində diasporun rolu güclü olmalıdır: "Mən xüsusilə Avropadakı diasporumuzu bu məsələdə fəal olmağa çağırıram. Avropa Parlamentində erməni diplomatları deyil, diaspor nümayəndələri danışdıqlarını aparırlar. Bu səbəbdən diasporumuz üçün yerli deputatlarla əlaqələrin gücləndirilməsi prioritet məsələ olmalıdır. Azərbaycanın Avropadakı real fəaliyyətini genişləndirməliyik. Bu gün Avropanın bir neçə ölkəsində Azərbaycan həqiqətləri ilə bağlı abidə var. Bu, təbii ki, diasporun uğurudur, amma əlaqələrin genişləndirilməsində daha fəal olmalıyıq. Mən açıq deyərək bilərəm ki, ermənilərlə mübarizənin diplomatik, hərbi və eyni zamanda, diaspor cəbhəsi var. Diasporun qarşısında ciddi vəzifələr durur".

Daha sonra AAK-ın prezidenti Sahil Qasımov geniş hesabat məruzəsi ilə çıxış edərək təşkilatın 2017-ci ildəki fəaliyyəti barədə qurultay iştirakçılarına məlumat verdi. Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi məqsədilə 2017-ci ildə qitədə 4 yeni diaspor təşkilatının yaradıldığını qeyd edən AAK prezidenti Konqresin V Qurultayından ötən dövr ərzindəki fəaliyyəti, xüsusilə də Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, onların ictimai-siyasi fəallığının artırılması və yaşadıkları cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verdi.

Sonra AAK-ın VI qurultayının mandat komissiyası sədrinin məruzəsi dinlənildi. Qurultay Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlərə, Azərbaycan diasporunun işində medianın roluna həsr edilmiş panellərlə davam edib. Qurultay çərçivəsində Azərbaycan diasporunun fəaliyyətinə verdiyi böyük töhfəyə görə bir sıra fəal iştirakçıya məddə və fəxri fərmanlar təqdim edildi.

Qeyri-rəsmi məşğulluqla mübarizə tədbirləri gücləndirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən AZƏRTAC-a verilən məlumata görə, ötən müddətdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası tərəfindən bu sahədə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib.



Həyata keçirilən tədbirlər çərçivəsində cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda 4 müəssisədə ("Grand Hospital", Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, "İmplant Art Dental Klinika") qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib. Həmin müəssisələrdə ümumilikdə 99 min manat məbləğində cərimə olunub.

Məlumatda qeyd edilir ki, Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda adıçəkilən müəssisələrdə aparılan vergi nəzarəti tədbirləri zamanı 99 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən maddə ilə işə cəlb olunduğu aşkar edilib ki, bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri "Grand Hospital" tibb müəssisəsinin, 3 nəfər digər müəssisələrin, 6 nəfər isə Şamaxı rayonunda fəaliyyət göstərən Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazasının payına düşür.

Bildirilir ki, yoxlama aparılan 4 müəssisədə əmək müqaviləsi ilə işləyənlərin sayı 106 nəfər olub, o cümlədən əmək müqaviləsi olmadan işləyən 99 nəfərdən 31 nəfərinin əmək müqaviləsinin bağlanması rəsmiləşdirilərək Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) daxil edilib. Əmək müqaviləsi bağlamadan işləməsi aşkarlanan 99 nəfərdən 92 işçinin əsas iqtisadi fəaliyyət növü əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, 7 nəfər isə xidmət (mağazalarda satış) sahəsinə daxil olduğu aşkar edilib. Vətəndaşlarımızın sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan və səhiyyə sahəsində fəaliyyət göstərən bəzi özəl klinika və xəstəxanalarda belə halların baş verməsi yolverilməz və qəbul edilməzdir.

Diqqətə çatdırılır ki, eyni zamanda, cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyektinə olmaqla ("MVVL Verus Praedium" Mənzil Tikinti Kooperativi, "Babək-94" Müstəqil Kiçik Müəssisəsi, "TTF-A" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Laura" Firması, "Kaspian Park" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Evan Konstruksiya" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Piramide-F.R." Məhdud Məsuliyyətli Cəmiyyəti, "Gözəl Bakı" Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfai oğluna məxsus sair fərdi xidmətlərin göstərilməsi) 6 səyyar monitoring həyata keçirilib. Tikinti obyektlərində keçirilmiş monitoringlər zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib. Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə qüvvədə olan əmək müqavilələrinin sayı 791 olduğu halda, yoxlamadan sonra isə əmək müqavilələrinin sayı artaraq 975 olub.

Məlumatda bildirilir ki, cari ilin yanvar ayı ərzində ölkə üzrə rəsmiləşdirilən əmək müqavilələrinin sayı 64 min 140 ədəd, xitam verilən müqavilələrin sayı 50 min 475 ədəd olub, bağlanan əmək müqavilələrinin sayında artımı ümumilikdə 13 min 665 ədəd təşkil edib.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalər Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin "Qeyd" hissəsinə əsasən həmin maddədə "xeyli sayda" dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Əməkhaqlarının leqallaşdırılması, ilk növbədə, vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilib və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-rəsmi əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etməmiş olurlar. Əməkhaqqını qeyri-rəsmi alan işçilər ödənişli məzuniyyət haqqının, xəstəlik və işdən çıxma müavinətinin tam həcmə ödənilməsi ilə rastlaşır, güzəştli ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əməkhaqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olacaq. Unutmayın ki, sizlərə ödənilən rəsmi əməkhaqları - sabah üçün sabit sosial təminatınızın təməlini qoyur.

Əli Həsənov Türkiyənin TRT WORLD kanalına müsahibə verib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına müsahibə verib. AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi TRT WORLD-ün müxbirinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlərlə bağlı sualının cavabında bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar işğala son qoyulması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə qətnamə və qərarlar qəbul ediblər. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Münaqişənin sülh yolu ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır.



Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığı, onların ehtiyaclarının necə ödənilməsi barədə sualı cavablandıraraq Əli Həsənov deyib ki, dövlətimiz 30 ilə yaxındır bu qəbildən olan insanların problemlərini həlli ilə məşğuldur. Azərbaycan hökuməti qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərini həll etmək üçün mühüm qərarlar qəbul edib və uğurla yerinə yetirib. Çadır şəhərcikləri ləğv edilib, yeni qəsəbələr salınıb, qaçqın və məcburi köçkünlər mənzillə təmin olunublar. Bu proses davam edir. Ancaq insanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməyə, Azərbaycan dövləti öz ərazilərini işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri Ordumuzun gücünü göstərdi.

Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırım kimi tanıyıb.

Müsahibədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə toxunan Əli Həsənov qeyd edib ki, bütün məsələlərdə qardaş ölkəmiz daim bir mövqedən çıxış edir. Bu mövqə bizi gücləndirir. Onu da deyim ki, qardaş ölkəmizin birliyi heç bir başqa ölkənin ərazi bütövlüyünü pozmağa, daxili işlərinə qarışmağa yönəlməyib. Bizim birliyimiz bölgədə və dünyada sülhə, inkişafa və insanlar arasında əmin-amanlığa xidmət edir.

Dövlətimizin balanslaşdırılmış siyasət yürütdüyünü vurğulayan Əli Həsənov bildirib ki, Azərbaycan öz qonşuları ilə münasibətlərində ortaq maraqlar tapmağa çalışır. Biz öz siyasətimizi bu istiqamətdə davam etdiririk. "Artıq Azərbaycanın global mövqeyi Avropada daha aydın görünməyə başlayıb", - deyən Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bir sıra global enerji və neqliyyat layihələrinin müəllifidir. Artıq logistik mərkəzə çevrilən Azərbaycan bu layihələri qardaş Türkiyə və digər dostlarının dəstəyi ilə reallaşdırıb.

Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunmuş seminarlara başlayıb

Aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsinə, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş müxtəlif səkkili irimiqyaslı layihələri davam etdirir.



AZƏRTAC xəbər verir ki, fevralın 27-dən etibarən Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlara start verilib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvləri və Komissiya Katibliyinin təmsilçiləri iştirak edirlər.

Seminarların keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədovun açılış nitqi ilə başlayan seminarlar zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Mərkəzi Seçki Komissiyasının və Komissiya nəzdində ekspert qrupunun üzvləri Bəxşeyiş Əsgərov və Ramiz İbrahimov tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılıb və praktiki məşğələlər zamanı əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib. Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərinin əhatə etməsi nəzərdə tutulur.

Dövlət Komitəsində kollegiya iclası keçirilib

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər Şöbəsinin müdiri Etibar Nəcəfov, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iclası giriş sözü ilə açaraq 2017-ci ilin ümumilikdə ölkəmiz üçün uğurlu olduğunu, bir çox sahələrdə nailiyyətlər, uğurlar əldə edildiyini, "İslam Həmrəyliyi İli" çərçivəsində həyata keçirilən tədbirlərə də toxunduğunu qeyd edib. Bu istiqamətdə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirdiyi çoxsaylı tədbirlərdə Azərbaycanın İslam dünyasında gedən proseslərdə öz mövqeyini nümayiş etdirdiyini, İslam həmrəyliyi, onu zəruri edən şərtlər, bütövlükdə dünyada sülh, əmin-amanlıq və əməkdaşlığa müsbət təsir göstərdiyini vurğulayıb.

Hesabat ili ərzində dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olunduğunu bildiren Dövlət Komitəsinin sədri dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, cəmiyyətin maarifləndirilməsi, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi, dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görüldüyünü deyib. Dindən sui-istifadə hallarının qarşısının alınması, din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılması istiqamətində qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamı ilə DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasına diqqət çəkən Dövlət Komitəsinin sədri bunları dövlət başçısının milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verdiyi yüksək qiymət kimi dəyərləndirib. O, qurumların yaradılması ilə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr və hədəflərin qoyulduğunu diqqətə çatdırıb.

İclasda gündəliyə uyğun olaraq, DQİDK-nın 2017-ci ildəki fəaliyyəti ilə əlaqədar Əliyev Zülfiqarovun məruzəsi dinlənilib. Şö-



bə müdiri bildirib ki, ötən il ərzində respublikada dini durumun dərinlənəndən öyrənilməsi, dini proseslərin izlənilməsi, əsas tendensiyaların müəyyənləşdirilməsi, radikal dini cərəyanların fəaliyyətinin qarşısının alınması, ölkədə dini vəziyyətlə bağlı informasiya fondunun genişləndirilməsi, dini qurumlarla əməkdaşlığın qurulması ilə bağlı işlər davam etdirilib və əlamətdar dini mərasimlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.

Ə.Zülfüqarov məruzəsində Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. Bildirib ki, Dövlət Komitəsi müvafiq qurumlarla xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirə təşkilatçılıq edib.

O, 2017-ci ildə Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini, aidiyyəti qurumlarla birlikdə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirildiyini deyib. Bildirib ki, maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi 149 layihə icra olundu.

Ə.Zülfüqarov vurğulayıb ki, 2017-ci ildə maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin mətbu orqanı olan "Dövlət və Din" ictimai fikir toplusu və "Cəmiyyət və Din" qəzeti, həmçinin İTV kanalında yayımlanan "Cəmiyyət və Din", SPACE telekanalında yayımlanan "İnam" verilişləri vasitəsi ilə də həyata keçirilib. Ötən il ərzində "Dövlət və Din" ictimai fikir toplusunun 6, "Cəmiyyət və Din" qəzetinin isə 12 sayı çap olunub.

Daha sonra DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun dini məzmunlu ədəbiyyatın idxal və ixracı, nəşri barədə çıxışı dinlənilib. N. Məmmədov bildirib ki, 2017-ci il ərzində Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1540 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Qeyd edib ki, eyni zamanda, hesabat dövrü ərzində ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 210 adda dini ədəbiyyata baxılaraq, onlardan 4-nün çapı məqsəduyğun sayılmayıb, 206 adda dini ədəbiyyatın çapına razılıq verilib. Hesabat dövründə dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. Belə ki, 2017-ci ildə 601 adda (765 151 ədəd), 2018-ci ilin yanvar-fevral ayları ərzində 34 adda (45540 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Bunlarla yanaşı, 2017-ci ildə hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndə-

rılmış 2106 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 99 -nün zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev hesabat dövrü ərzində illik iş planlarına uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, dini radikalizmə qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, eləcə də maarifləndirmə işlərinin təşkili istiqamətlərində görülmüş işlərdən danışıb.

Vüqar Babayev bu istiqamətdə dini maarifləndirmə tədbirlərinin keçirildiyini, din xadimlərinin biliklərinin artırılması üçün muxtar respublika məscidlərində təkmilləşdirmə kursları təşkil edildiyini, dini təyinatlı ədəbiyyatların və başqa məlumat materiallarının yayılmasına nəzarətin təmin edildiyini, həmçinin, məzhəb ayrı-seçkiliyi və ifrat məzhəbcilik təbliğ edən dini ədəbiyyatların yayılmasının qarşısının alındığını qeyd edib.

2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması ilə əlaqədar muxtar respublikada il ərzində müxtəlif tədbirlərin keçirildiyini deyən direktor, ötən ilin dekabrında Naxçıvan şəhərində "Heydər Əliyev dini həmrəyliyin yaratıcısıdır" mövzusunda konfransın keçirildiyini bildirib. O, həmçinin Naxçıvan MR Ali Məclisi Sədrinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə Agentliyin tabeliyində "Mənəvi Dəyərlərin Təbliği Fondu"nun yaradıldığını diqqətə çatdırıb.

DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxışına bölgədəki dini durum barədə məlumat verməklə başla-

yıb. Bildirib ki, bölgəyə daxil olan rayonlarda 106 məscid fəaliyyət göstərir, 2-si qeyri-islam təmayüllü olmaqla 57 dini icma dövlət qeydiyyatına alınıb. Şöbənin fəaliyyətində dini maarifləndirmə işinin önəmli yer tutduğunu qeyd edən Rəhim Rəhimli ötən dövr ərzində şöbənin birbaşa təşkilatçılığı, eləcə də əsas iştirakı ilə 40-dan çox tədbir keçirildiyini bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər Şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında ölkəmizin zəngin multikultural dəyərlərindən söz açıb. Azərbaycan Respublikasının multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən biri olduğunu bildirib. Azərbaycanda etnik-mədəni müxtəlifliklərin multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimləndiyini qeyd edib. Azərbaycanda multikulturalizm siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Etibar Nəcəfov bu uzaqgörən siyasətin uğurla həyata keçirilməsinin Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib.

Şöbə müdiri bildirib ki, multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri də ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Etibar Nəcəfov Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu və 09 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının ölkəmizdəki dövlət-din modelinin təkmilləşdirilməsinə mühüm töhfə olduğunu deyib. Şöbə müdiri, eyni zamanda, ölkədə sabitliyin qorunması və baş verə biləcək mənfi halların qarşısının alınması istiqamətində dini radikalizmə qarşı mübarizə, dini maarifləndirmənin genişləndirilməsi, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə təbliğatın gücləndirilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, eləcə də bölgədə şöbələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb. O, Naxçıvan şəhərində 2018-ci il üçün "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi ilə əlaqədar təbliğat və təşviqat işlərinin genişləndirilməsi, eyni zamanda diqqətin artırılması barədə də fikirlərini səsləndirib.

Daha sonra Dövlət Komitəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olunub. Qarşıya qoyulan məqsədlər, görülməli işlər, problem və perspektivlər geniş müzakirə edilib.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkilərində ilk namizədi qeydə alıb

Fevralın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası prezidentliyinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Bildirilib ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər fevralın 22-də partiyanın səlahiyyətli nümayəndələri tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Komissiya bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb və namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən edib.



Bütün bunlar nəzərə alınaraq, Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra Komissiya üzvlərinin yekdillik qərarı ilə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyev 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının iclası kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bütün bunlar nəzərə alınaraq, Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra Komissiya üzvlərinin yekdillik qərarı ilə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyev 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının iclası kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

DSX əməkdaşları ölkəmizə qaçaqmal yolu ilə narkotik vasitələrin gətirilməsi cəhdinin qarşısını alıblar

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilə ki, fevralın 23-də Astara rayonu ərazisində Sahil Mühafizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzümə vasitəsinin sərhəd sularımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub. Üzümə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koordinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb. Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəkildə heroinə oxşar maddə aşkarlanıb. Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Hikmət Hacıyev: "Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözlədiyi ədalətin bərqərar olmasıdır"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyənin TRT WORLD kanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev Xocalı soyqırımının törədilmə səbəbləri, ağır nəticələri barədə danışdı. O deyib ki, Xocalı qətləmi Azərbaycan xalqının yaddaşında həkk olunmuş bir faciədir. Bir gecə içərisində günahsız insanlar amansızcasına qətlə yetirildilər. Bu, insanlığa qarşı törədilmiş hərbi cinayət, soyqırım idi. Xocalı soyqırımı keçmiş sovet ordusunun həmin vaxt Dağlıq Qarabağda yerləşdirilmiş 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. Azərbaycan xalqı ədalətin bərqərar olmasını istəyir.

Hikmət Hacıyev deyib ki, Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejimin rəhbərliyi də Xocalı soyqırımının törədilməsində iştirak edib. Ermənistanın hərbi birləşmələri yaxşı bildirlər ki, Xocalı şəhərində yalnız dinc sakinlər yaşayırlar. Onlar ağır artilleriya, tanklar, raketlərlə şəhərə hücum etdilər. Bütün hərbi müdaxilələrdə olduğu kimi, burada da, ilk növbədə, dinc sakinlər üçün humanitar dəhliz təşkil etmək ideyası var idi. Ancaq təəssüflər olsun ki,



KHOJALY MASSACRE
Azeris commemorate massacre each year

ermənilər Azərbaycan vətəndaşlarının humanitar dəhliz ərazisində olduğunu bilib-bilə onlara hücum etdilər. Ona görə də beynəlxalq hüquq baxımından bu hadisəyə qiymət verdikdə görürük ki, indiki Ermənistan dövləti Xocalı faciəsinə görə məsuliyyət daşıyır. Bununla bərabər, Ermənistan rəhbərliyində olan ayrı-ayrı şəxslər də insanlığa qarşı törədilən bu cinayətə görə məsuliyyət daşıyırlar. Kimsə yüksək vəzifə tutur deyərək bu məsuliyyətdən yayın bilməz. Azərbaycanın BMT-də daxil olmaqla, beynəlxalq ictimaiyyətdən gözlədiyi ədalətin bərqərar olmasıdır.

Müxbirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıraraq XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, əslində Ermənistan-Azərbaycan münaqişəsi bir çoxlarının dediyi kimi dondurulmuş münaqişə deyil. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib və hər gün cəbhədə atışmalar gedir. Ona görə də buna dondurulmuş münaqişə demək düzgün olmazdı. Azərbaycanın bu münaqişənin həllində

mövqeyi konstruktivdir. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllinə nail olmaq istəyir. Hər bir dövlətin ərazi bütövlüyünə hörmət vacib məsələdir. Azərbaycan dövlətinin əsas tələbləri də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsaslanır. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratlarını təyin etməsi adı altında Azərbaycan torpaqlarını işğal edib. Amma bu, öz müqəddəratını təyin etmək deyil. Çünki hərbi güc vasitəsilə dinc vətəndaşları qətlə yetirmək, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirmək və işğal olunmuş Dağlıq Qarabağdan və ətrafdakı 7 rayondan 1 milyon insanın qovularaq qaçqın və məcburi köçkün halına salınması ilə nəticələnən hadisələri heç cür öz müqəddəratını təyin etmək kimi qəbul etmək olmaz. Azərbaycanın konstruktiv mövqeyi bundan ibarətdir ki, Ermənistan icması Azərbaycanın sərhədləri və qanunları çərçivəsində, ərazi bütövlüyünə hörmət olunmaqla öz müqəddəratını təyin etmək hüququnu əldə edə bilər. Yalnız bu zaman Ermənistanla Azərbaycan arasında daimi sülh əldə oluna bilər. Münaqişənin bu cür həllindən daha çox erməni xalqı faydalanacaq.

Binəli Yıldırım: "1992-ci ildə yüzlərlə azərbaycanlıyı qətlə yetirən erməniləri lənətləyirik"

Türkiyənin Baş naziri

Binəli Yıldırım

Türkiyə Böyük Millət Məclisində

hakim Ədalət və

İnkişaf Partiyası-

nın qrup toplantısında

Xocalı soyqırımını

törədənləri lənətləyirini

ifadə edib. AZƏRTAC

xəbər verir ki, çıxışında

Xocalı soyqırımına

münasibət bildiren

Baş nazir Binəli Yıldırım

deyib: "1992-ci ildə

Azərbaycan torpaqlarında

yüzlərlə azərbaycanlı

ermənilər tərəfindən

qətlə yetirilib. Bu

alçaq qətləmi törədənləri

bir daha lənətləyirik".



Dövlət Baxçalı: Xocalı qanayan yaramız, ağlayan gözümüzdür

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında Xocalı soyqırımını

törədənləri və bu faciəyə biganə qalan beynəlxalq təşkilatları

kəskin ittiham edib. AZƏRTAC

xəbər verir ki, Türkiyənin hər

zaman haqq işində dost və qardaş Azərbaycanın yanında

olacağını ifadə edən MHP sədri Dövlət Baxçalı deyib:

"Xocalıda dünyanın gözü qarşısında soyqırımını həyata

keçirilib. Xocalı qanayan yaramız, ağlayan gözümüzdür, Xocalı

türk torpağıdır, əbədiyyətə qədər türk torpağı olaraq

qalacaq. Niderland soyqırımı günahkarı axtarırsa Xocalıya

baxsın".

"Dağlıq Qarabağ və onun ətrafındakı işğal altında olan

Azərbaycan torpaqları dərhal azad olunmalıdır", - deyərək

fikirlərini davam etdirən Dövlət Baxçalı gündəlikdəki aktual

məsələlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Afrin

də terrorçulara qarşı həyat keçirdiyi "Zeytun budağı" əməliyyatının

nəticələrindən, Azərbaycan və Türkiyəyə münasibətdə davam

edən ikinci standartlardan, eləcə də birinci dünya müharibəsi

illərində Türkiyədə baş vermiş hadisələrə qərəzli yanaşmadan

danışdı. Xocalı soyqırımının 26-cı ildönümündə faciə

qurbanlarının xatirəsini bir daha ehtiramla anaraq, ermənilər

tərəfindən amansızlıqla qətlə yetirilən soydaşlarımıza

Allahdan rəhmət diləyən MHP sədri həlak olan insanların

doğma və yaxınlarına, bütün Azərbaycan xalqına səbir

və dözümlü diləyib.

Jurnalistlərin VII qurultayının keçirilməsi üzrə sənədləşmə işləri yekunlaşır

Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi ali məclislə əlaqədar sənədləşmə işlərini yekunlaşdırmaq üzrədir. Bu barədə SİA-ya Mətbuat Şurasından məlumat verilib.

Mətbuat Şurasına üzv qurumların tədbirdə iştirak edəcək nümayəndələrinin siyahısı dəqiqləşdirilib. Eyni zamanda üzv təşkilatlar tərəfindən Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaq üçün namizədlərin verilməsi prosesi də başa çatmaqdadır. Jurnalistlərin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi fevralın 5-dən bu günədək üzv təşkilatlarla təmaslar qurub, müvafiq məlumatlandırma işləri aparıb, təşkilatların MŞ İdarə Heyətinə seçilmək üçün qurultayda adları səsvermə bülleteninə daxil ediləcək namizədləri ilə bağlı anketlərinə cavablarını qruplaşdırıb.

Anketlərdə ən çox səs toplamış 24 jurnalist, 18 ictimaiyyət nümayəndəsi və 9 internet informasiya resursu təmsilçisi olan namizədin adının yer aldığı vahid seçki bülleteni tərtib ediləcək. İndiyədək qurultayda iştirak etmək üçün 170 təşkilatdan 205 nümayəndə qeydiyyatdan keçib.

Ağsaqqallar müdrikliyin, inkişafın, təcrübənin rəmzidirlər

Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayında təşkilatın fəaliyyəti, ağsaqqalların cəmiyyət həyatındakı rolu yüksək qiymətləndirilib



Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Prezident İlham Əliyev müvafiq sərəncamları ilə Ağsaqqallar Şurasının üzvlərini xidmətlərinə görə mükafatlandırır.

Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Azərbaycan ağsaqqalları bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ölkəmizdə ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradıldığını qeyd edərək deyib ki, onlar xüsusən gənc nəslin tərbiyəsində mühüm rol oynayırlar. Ağsaqqal institutu haminin daim hörmətlə yanaşdığı, öz məsləhətləri ilə cəmiyyətin idarəçiliyində yaxından iştirak edən bir institut olub. Bu gün də cəmiyyətimizdə ağsaqqallara, böyüklərə xü-

Gənclər istedadlı, enerjili ola bilərlər. Amma nəsilləri birləşdirən bir əlaqə, gənc nəsillə ilə bugünkü müdrik ağsaqqallıq arasında bağlılıq olmasa, tarazlıq pozular və cəmiyyətdə çalxalanmalar baş verə bilər.

Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını vurğulayan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov diqqətə çatdırıb ki, bütün xalqımız kimi, ağsaqqallar da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin onlara diqqət və qayğısını heç zaman unutmayacaqlar.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Xəlil Qurbanov və digər çıxış edənlər Ağsaqqallar Şurasının beşillik fəaliyyətini yüksək qiymətlən-

Fevralın 27-də Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib. AZƏRTAC xəbər verir ki, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və Şuranın üzvləri iştirak ediblər. Şuranın sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə iştirak etmək üçün seçilmiş 203 nümayəndədən 198-nin qeydiyyatdan keçdiyini bildirib. Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin, eləcə də VI qurultaydan ötən dövrdə dünyasını dəyişmiş Şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayın işçi orqanları seçildən sonra gündəlik təsdiq edilib, hesabat məruzəsi dinlənilib. Hesabat məruzəsi ilə çıxış edən Şuranın sədr müavini Bayram Yusifov diqqətə çatdırıb ki, Azərbaycan Ağsaqqallar Şurası hər zaman olduğu kimi, son beş illik fəaliyyəti dövründə də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək Vətənimizin tərəqqisi naminə böyük səylər göstərib. Sıralarında respublikamızın müdrik ağsaqqallarını, o cümlədən dəyərli ziyalılarımızı, elm, mədəniyyət və incəsənət, ictimai-siyasi xadimləri birləşdirən Şura, onun rayon və şəhər təşkilatları hesabat dövründə fəaliyyətlərini daha da genişləndirib, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr veriblər. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər.

Son beş il ərzində Azərbaycan Ağsaqqallar Şurası beynəlxalq əlaqələrinin genişlənməsinə də xüsu-

si diqqət yetirib. Ortaq tarixin, mədəniyyətin, müştərək dəyərlərin birləşdirdiyi xalqların təmsil olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurasına) üzv ölkələrin Ağsaqqallar Şurasının işində xüsusi fəallıq göstərən Azərbaycan Ağsaqqallar Şurası bu qurumun indiyədək keçirilmiş bütün tədbirlərində yaxından iştirak edib, Şuraya daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına öz layiqli töhfəsini verib. Hesabat dövründə də Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının Qəbələdə, Bişkekə, Almatıda, İstanbulda, Astanada və digər şəhərlərdə keçirilən toplantılarında bu səmərəli fəaliyyət davam etdirilib. Əsasən türkdilli dövlətlərin mədəni-humanitar və digər sahələrdə əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilən bu toplantılarda ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə qurulması, diasporların fəaliyyətinin intensivləşdirilməsi, Şura üzvü olan ölkələrin Avropada artan islamofobiyaya qarşı birgə mübarizə aparılması, Ortaq Türk Dünyası Tarixinin yazılması kimi bir çox məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

Qurultayda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri müavini Ərəstun Mehdiyev deyib ki, Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır. Təsədüfi deyil ki, Ağsaqqallar Şurası bir qurum kimi Azərbaycanda gərgin vəziyyətin hökm sürdüyü vaxtda yaranıb. Bu, təqdirəlayiq və məntiqli idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təşkilat ölkənin ictimai-siyasi həyatında fəal və davamlı şəkildə iştirak et-



məyə başlayıb. Ümummilli Lider ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olmasında böyük rol oynayıblar. Bu gün də ölkəmizin həyatında ağsaqqalların mühüm rolu var. Onlar

susi ehtiram var.

Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Şura ictimai-siyasi hadisələrə diqqətlə yanaşır, bu proseslərdə fəal iştirak edir. Ağsaqqallar müdrikliyin, inkişafın, təcrübənin rəmzidirlər.

diriblər. Daha sonra Şuranın rəhbər orqanları seçilib.

Fəttah Heydərov açıq səssermə yolu ilə yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib. Sonra qurultayın qətnaməsi oxunub.

Ona yenidən etimad göstərən bu vəzifəyə seçdiklərinə görə qurultay nümayəndələrinə minnətdarlığını çatdıran Fəttah Heydərov bildirib ki, ağsaqqallar bu gün Azərbaycan cəmiyyətində təkə gənc nəslin tərbiyəsində, milli mənəvi dəyərlər sisteminin formalaşdırılmasında və qorunmasında deyil, eyni

zamanda, ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşməsində də yaxından iştirak edirlər. Onlar gələcəkdə də bu sahədə fəaliyyətlərini səylə davam etdirəcəklər. Bununla da Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı işini başa çatdırıb.

“Grand Hospital” tibb müəssisəsində 90 nəfər qeyri-rəsmi işçi aşkar edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən bu sahədə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən SİA-ya daxil olan məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda 4 müəssisədə (“Grand Hospital, Kerimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, “Implant Art” Dental Klinika”) qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib. Həmin dörd müəssisə ümumilikdə 99 min manat məbləğində cərimə olunub.



Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda adıçəkilən müəssisələrdə aparılan vergi nəzarəti tədbirləri zamanı 99 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən maddə ilə işə cəlb olunduğu aşkar edilib ki, bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri “Grand Hospital” tibb müəssisəsinin, 3 nəfər digər müəssisələrin, 6 nəfər isə Şamaxı rayonunda fəaliyyət göstərən Kerimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazasının payına düşür.

Bildirilir ki, yoxlama aparılan 4 müəssisədə əmək müqaviləsi ilə işləyənlərin sayı 106 nəfər olub, o cümlədən əmək müqaviləsi olmadan işləyən 99 nəfərdən 31 nəfərinin əmək müqaviləsinin bağlanması rəsmiləşdirilərək Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) daxil edilib. Əmək müqaviləsi bağlamadan işləməsi aşkarlanan 99 nəfərdən 92 işçinin əsas iqtisadi fəaliyyət növü əhəliyə səhiyyə xidmətlərinin göstərilməsi, 7 nəfər isə xidmət (mağazalarda satış) sahəsinə daxil olduğu aşkar edilib.

Vətəndaşlarımızın sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan və səhiyyə sahəsində fəaliyyət göstərən bezi özəl klinika və xəstəxanalarda belə halların baş verməsi yolverilməzdir. Eyni zamanda, cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyektinə (MVL Verus Praedium) Mənzil Tikinti Kooperativi, “Babək-94” Müstəqil Kiçik Müəssisəsi, “TTF-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Laura” Firması, “Kaspian Park” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Evian Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Piramide-F.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gözəl Bakı” Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi) 6 səyyar monitorinq həyata keçirilib. Tikinti obyektlərində keçirilmiş monitorinq zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib. Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə qüvvədə olan əmək müqavilələrinin sayı 791 olduğu halda, yoxlamadan sonra isə əmək müqavilələrinin sayı artaraq 975 olub.

Cari ilin yanvar ayı ərzində ölkə üzrə rəsmiləşdirilən əmək müqavilələrinin sayı 64.140 ədəd, xitam verilən müqavilələrin sayı 50.475 ədəd olub, bağlanan əmək müqavilələrinin sayında artımı ümumilikdə 13.665 ədəd təşkil edib. Onu da qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalər Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Məlum olduğu kimi, əmək haqlarının ləqəlləşdirilməsi ilk növbədə vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilib və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-rəsmi əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-rəsmi alan işçilər ödənişli məzuniyyət haqqının, xəstəlik və işdən çıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, güzəştli ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olacaq. Çünki işçiyə ödənilən rəsmi əmək haqları - gələcək üçün sabit sosial təminatın təməlidir.

Hindistanda Azərbaycan multikulturalizmi dərslərinə başlanılıb

Dövlət başçısının “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmmaq” təşəbbüsü real həllini tapır



Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 18 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir.

Bu yaxınlarda bu sıraya daha bir

xarici universitet də əlavə olunub. Hindistanın Sri Sri Universitetində Azərbaycan multikulturalizmi modeli ilə bağlı mütəmən dərslərə start verilib. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Sri Sri Universitetinin 2017-ci ilin dekabr ayında əldə edilən razılaşması əsasında baş tutub. Mərkəzin mətbuat xidmətinin məlumatına istinadən, tədris hazırlıqlara 2017-ci ilin noyabr ayından start verilib və universitetin düşərgəsində, eyni zamanda, elektron ünvanında dərslərlə bağlı elanlar paylaşılb. Baş tutan açılış dərslərində universitetin prezidenti Rajit Kulkarni, universitetin rektoru Dr. Nanda Lal, fənnin tədris olunduğu kafedranın müdiri Dr. Pratima Sarangi və dərslərin dinləyicisi olan tələbələr çıxış ediblər.



Azərbaycan multikulturalizmi dərsləri üçün qeydiyyatdan keçən hindistanlı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Hindistan universitetlərində Azərbaycanla bağlı dərslər demək istəyənlər və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da, öz növbəsində, tələbələrə stimül verən amillərdən biridir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.

Nəzakət ƏLƏDDİNQIZI

Ağcabədidə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib



Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “N” sayılı hərbi hissədə tədbir keçirib. Tədbirdə Xocalı şəhidlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının təlimatçısı Mehman Novruzov açaraq, qeyd edib ki, tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzleşdi: “Xalqımız Xocalı kədəri və hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazımi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.”

Tədbirdə YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova, I qrup Qarabağ müharibəsi əlili, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin Ağcabədi filialının sədri İsmayıl Məhərrəmov, Xocalı sakini Vahid Abbasov, “N” sayılı hərbi hissənin zabit və əsgərləri ermənilərin törətdikləri vəhşiliklərdən söz açaraq, Azərbaycan Ordusunun gücü ilə bütün şəhidlərimizin qisasının alınacağını diqqətə çatdırıblar. Tədbirdə “N” sayılı hərbi hissənin əsgərləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Tədbirin sonunda Xocalı Soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

ZÜMRÜD

28 fevral 2018-ci il

İllərin sınağından çıxmış atalar sözlərinin və aforizmlərinin böyük bir qismi sanki müxalifət düşərgəsinin böyünə biçilib. Təzadlarla dolu fəaliyyəti daim nifrətlə qarşılanan radikalların hər davranışı, hər nitqi təkçə gülüş deyil, həm də ikrah doğurur. Anormal həyat tərzi, xəstə təxəyyülü, bəsit düşüncəsi olanlara, normalara sığmayan davranışları ilə seçilənlərə xalq arasında həmişə ayamalar qoşulub, haqlarında lətifələr yaranıb və hətta belələrinə aforizmlərdə də satirik notlarla ehyamlar vurulub.

Az idi ac adam, biri də düşdü bacadan

Ölkə daxilində sayı-hesabı bilinməyən müxalifətçi ağzıgöyçək az imiş kimi, sərhəddən kənarda da belələri peyda olmağa başlayıb. Necə deyirlər, "az idi ac adam, biri də düşdü bacadan". Daha doğrusu, bacadan düşünənləri elə burdakılar saxta sənədlərlə göndəriblər xarici ölkələrə ki, xəyanətkarlıqlarını daha çox və daha geniş arealda nümayiş etdirdinsinlər. Radikalların xəyanətə köklənmiş belələrinə tapmasında da, qeyri-adi heç nə yoxdur. Yəni "taylı tayını tapar" misalına istinad etsək, bunların bir-birinə rast gəlmələri heç də paradoks deyil.

Ölkə hüduqlarından kənarda, mühacir qismində Orduxan Teymurxan deyilən biri küçə və meydanlarda ağılına nə gəlsə edir, özünü qəhrəman kimi qələmə verir. Əslində, qəhrəmanlıq kimi təqdim etməyə çalışdığı hərəkətləri və davranışları xəyanət üzərində köklənmiş və ünsürün satqınlığından xəbərdar verir. Əcnəbi ölkədə sığınacaq tapmış bu mühacir hər vaxtla ölkəmiz haqqında dezinformasiyalar yaymaqla mənfəi fikir formalaşdırmağa cəhd edir. Bu mühacirin yeganə məqsədi ölkəmizin nüfuzuna xələl gətirmək, Azərbaycanı gözəndən salmaqdır. Məhz buna görə də, daim Azərbaycan əleyhinə, dövlətçiliyin, milli maraqların əksinə yönələn şüarlar səsləndirən bu xain ictimai narazılığa səbəb olub. Bu mühacirin təmsalında bütün xəyanətkarların əcnəbi ölkələrdə məskunlaşmasında ölkə daxilində fəaliyyət göstərən milli satqınların əli var. Belə ki, hər bir mühacir ölkə sərhədlərini ya Müsavat partiyasının, ya da AXCP-nin saxta sənədləri ilə tərk edib. İndi Avropanın künc-bucağında daldalanmış xainləri, bir sözlə, daxildəki satqınlar göndərib. Bu mühacirlərin arasında AXCP-nin sənədləri ilə ölkəni tərk edənlər çoxluq təşkil edir. Elə bu səbəbdən də, onların şüarları, xəyanətkar mövqeləri, məhz AXCP-nin, qondarma "Milli Şura"-nın şüarları və mövqeyi ilə üst-üstə düşür.

Cəmil Həsənlə elə bil Orduxan Teymurxanın vəkilidir

Son vaxtlar qondarma "Milli Şura" sədri Cəmil Həsənlənin bu mühacirlərin, ələlxüsus da, Orduxan Teymurxanın müdafiəsinə qalxması, bir daha təsdiq edir ki, bu mühacirlərin təyinatı, məhz AXCP və onun təsiri altında olan "şura" tərəfindən verilib. Sosial şəbəkələri mübarizə meydanına, döyüş səhnəsinə, virtual kollizyaya çevirən C.Həsənlə elə bil O.Teymurxanın vəkilidir. "Şura" sədri satqın mühaciri az qala milli qəhrəman kimi təqdim etməyə çalışır. Təbii ki, məqsədləri eyni olduğu üçün öz satqın silahdaşına arxa durmaq niyyətini güdür. Bu özü də, öz növbəsində, simasızlığın bir təzahürü hesab olunur ki, C.Həsənlə bunu özünə rəva bilir.

"Şura" sədri iddia edir ki, hakimiyyət nəzarətində olan KİV-lər O.Teymurxana qarşı qaralama kampaniyası aparır. Sual oluna bilər, ay Cəmil Həsənlə, kimdir bu O.Teymurxan, nə qədər vacib adamdır ki, bütün KİV-lər işini-gücünü buraxıb, vaxtını ona sərf et-

Taylı tayını tapar, Cəmil Həsənlə də Orduxanı tay tapdı



sinlər? Yaxud "şura" sədri olmaya O.Teymurxanın 5-6 nəfərlik aksiyasını məsləkdaşı Əli Kərimlinin, heç olmasa, 5-6 yüz nəfərlik mitinqindən də çox dəyərləndirir? C.Həsənlə, deyəsən, Kərimlinin illərlə tribunallardakı boğazı quruyanadək, səsi tutulanadək qışqırıqlarını, ümumilikdə, fəaliyyətini bir qaçıqının, özü də zibillikləri özünə mübarizə meydanı seçmiş mühacirin 5-10 günlük fəaliyyətindən aşağı hesab edir. Əks halda, AXCP sədrinə vermədiyi qiymətləndirməni Teymurxana ünvanlamazdı.

Həsənlə Teymurxana qarşı böhtan kampaniyasından danışarkən, bilməlidir ki, onun əməllərinə etiraz vətənpərvərlərin vicdanının səsidir. Hərgah bir gün zibil qutusunda başını çıxarıb, Azərbaycan bayrağı olan şəkli yapışdırdığı zaman, bu bayrağı öz qələbələri ilə göylərə qaldıran idmançılarımızın əlinə Teymurxan keçsə, vaxtının halına. Çünki Orduxanlardan fərqli olaraq, bu bayrağı onlar özlərinə şərəf bilir, hər yarışda da öpüb gözləri üstünə qoyurlar. Azərbaycanın tək idmançısı deyil, hər bir vətəndaşı dövlət atributu olan bayrağımıza qarşı hörmətsizlik edən kəsləri bağışlamaz.

Sosial şəbəkədə, daha doğrusu, öz facebook səhifəsində C.Həsənlə O.Teymurxana qarşı təqiblərdən bəhs edir. Sual oluna bilər ki, bəs qaçıb əcnəbinin xuxası altında gizlənməyən birinə qarşı hansı təqiblərdən söhbət gedir? Əgər Avropanın hər künc-bucağını tam sərbəst şəkildə gəzən, cibində də səs-caldan gəzdirən, hər tində də var səsilə qışqıran biri necə təqib olunur? Təqib olunan birinin belə bir azadlığa və rahatlığa sahib olması absurddur axı.

Utanmasan, toyda oynamağa nə var ki, ay Cəmil Həsənlə!

O.Teymurxanı vətəni sevməyi və torpağına sadıq biri kimi xarakterizə edir C.Həsənlə. Həqiqətən də, doğru deyiblər, utanmasan, toyda oynamağa nə var ki. "Şura" sədri bilib-bilə ki, bu adam mühacir həyatı seçib, öz ölkəsini, vətəni, torpağını birdəfəlik ataraq, əcnəbilərin qucağına tullanıb və onların çaldığına oynayıb, utanmadan da deyir ki, torpağını sevmənin biridir Orduxan. Bu boyda Qarabağ problemi olan ölkə vətəndaşını xaricdə ermənipərəstlərin qoltuğunda şələləndiyi bəs deyil, hələ ermənilər azərbaycanlıların qəbirlərini dağıtmayıblar, vandalizm etməyiblər deyirsə, bu adama torpağını, vətəni sevmə demək olarmı? Bəlkə "vətən" sözü yalnız pafoslu nitqlərdə lazım olur və elə C.Həsənlənin də vətən sevgisi bu prizmadan ibarətdir?

"Milli Şura" sədri iddia edir ki, mühacirin bacı-qardaşlarından və qohumlarından hakimiyyət intiqam alır. O.Teymurxanın dünyasını dəyişən mərhum anasını da bu hakimiyyət infakt edib, yoxsa onun bəd əməlləri? Ya bəlkə, onun özündən bacı-qardaşlarının da imtina etməsində özü yox, yenə də hakimiyyət günahkardır?

Orduxanın qohumu bu hakimiyyət deyildi və onu qohumluqdan hakimiyyət yox, pis



niyyəti, bəd əməlləri sayəsində öz qohum-əqrəbəsi, bacı-qardaşı sildi. C.Həsənlə öz səhifəsində yazır ki, bacı-qardaşlarının onun qohumluqdan silməsini, ondan imtina etməsini utanmadan televiziya da göstərdi. Həqiqətən, yaxşı deyiblər, "insaf dinin yarısıdır". Amma deyəsən, bu "şura" sədrində nə insaf var, nə də din-iman. Bacı-qardaşın ondan imtina etməsindən, bunun, hətta televiziya kanallarında verilməsindən kanallar utanmalıdır, yoxsa O.Teymurxan?

Orduxanın "dostunu mənə tanıt, kim olduğunu sənə deyim"

C.Həsənlə O.Teymurxanın düz yolda olduğunu, şərəfli mübarizə apardığını yazır və fərqi belə deyil ki, onun dostu Məhəmməd Mirzəli şərəfsizliyi özünə təhqir hesab etmir və bunu rahatlıqla qəbul edir. Yenə də şifahi xalq ədəbiyyatı, atalar sözləri, aforizmlər yada düşür və diqqəti cəlb edən, "dostunu mənə tanıt, kim olduğunu sənə deyim" məsələsi oldu. Əgər Mirzəlinin şərəf deyilən ən ali məqama münasibəti şərəfsizliyə etinasızlıqla xarakterizə oluna bilirsə, deməli, onun dostu O.Teymurxanın da şərəf mə-

sələsi bəlli olur. Nahaq yerə C.Həsənlə özünü bu kateqoriya insanlara qarışdırmır və görünür, "dost dostu tən gərək, tən olmasa gen gərək" aforizmi də bu yerdə özünü doğruldur. Çünki bu qədər məsafə olduğu təqdirdə, özünü eyni amplituda hiss edən C.Həsənlə şərəf nöqtəyi-nəzərindən elə Mirzəliylə, Orduxanlılarla eyni müstəvidə qarşılaşsın. Əks halda, şərəf deyilən çox uca bir məqama bu qədər hörmətsizlik nümayiş etdirməklə, onu hər satqın mühacirə şamil etməzdi.

Müxalifət düşərgəsində son vaxtlar təvsiyyə vericilik kimi yeni bir tendensiya müşahidə olunur ki, bu, bir növ çarəsizliyin təzahürü kimi inikas edir. Bu dəfə C.Həsənlə belə bir tendensiyaya, ənənəyə qoşulub və guya ki, Orduxana qarşı kampaniya təşkil olunur və bunda da bir perspektiv görmürmüş "şura" sədri. Sual oluna bilər, ay "şura" sədri, sən Xalq Cəbhəsi sıralarını deputat mandatına, deputat mandatını da "şura" sədrliyinə dəyişərkən, gördüyün perspektiv budur ki, indiki səlahiyyətsiz, qondarma sədr vəzifəsindəsən? "Keçəl dərman biləsə, öz başına sürtər" məsələni də "şura" sədrinə xatırlatmaq istərdik və əgər perspektivi C.Həsənlə belə yaxşı xarakterizə edə bilirdisə, uzaqgörənliyi və məntiqi təhlili ilə belə mükəmməl idisə, nədəndi onun perspektiv hesab etdiyi məqamı qondarma "şura" sədrliyi ilə tamamlanır?

Qondarma "Milli Şura"-nın qondarma sədri Cəmil Həsənləni məlumatlandırmaq yerinə düşərdi ki, zibil qutularında keçinib, elə həmin müstəvidə də aksiya keçirənlər, şəkli yapışdırılan kampaniya təşkil edir, onlara "ağıllı olun- deyin- utanın, ayıb başa düşün, namus tanıyın, şərəfi şərəfsizlikdən ayırın" -deyə doğru yola dəvət edən vətənpərvərlər yox.

İnam İMRANOĞLU

Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 24 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. DMX-dən AZƏRTAC-a bildirilib ki, qurumun qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 əcnəbi saxlanılıb. Onlardan 16-sı Hindistan, 5-i Pakistan, 2-si Nepal və 1-i Türkiyə vətəndaşdır.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən üç Pakistan, bir Hindistan və bir Türkiyə vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşdığı müəyyənənib. Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşadıkları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb.

On kiloqramdan çox tiryəki satmaq üçün Azərbaycana gətirən şəxs tutulub

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə keçirilən əməliyyatlar nəticəsində külli miqdarda tiryək aşkarlanaraq dövriyyədən çıxarılib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Rəşad Abışov şübhəli şəxs qismində saxlanılıb. Şöbədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 10 kiloqram 710 qram tiryək aşkarlanıb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Abişov ifadəsində tiryəki satmaq məqsədi ilə əldə etdiyini bildirib. Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sumqayıt şəhərində baş vermiş hadisədən 30 il ötür

Bu hadisə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi

Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlardan olan 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş hadisədən 30 il ötür. Təşkilatçıları ermənilər olmuş bu hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Ermənilər Sumqayıt hadisələrindən məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də, bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa və anti-Azərbaycan əhval-ruhiyyəsi aşılamağa başladılar.

Tarixi dövrə nəzər salsaq, görürük ki, 1988-ci il fevralın 19-dan etibarən Yerevanda başlanan kütləvi mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına Yerevan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırılıb. Yerevanda bu hadisələrə qarşı etirazını bildiren azərbaycanlıların evlərinə od vurulub. Bunu həyata keçirən ermənilər, eyni zamanda, Sumqayıt faciəsini hazırlayırdılar. Mənbələrdə qeyd olunduğu kimi, "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəali olan Eduard Robertoviç Qriqoryan adında erməninin olması, hadisədən 10 gün əvvəl, Sumqayıtın bütün əmanət kassalarından ermənilərin əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolente alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlveti çəkiliş mövqeyi seçmələri və s. dəlillər hadisənin ermənilər tərəfindən planlı şəkildə törədildiyini təsdiqləyir. Bütün bunlar özlərinə məxsus olan vəhşi obrazı azərbaycanlılar üzərində yaratmaq məqsədi daşıyırdı. Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində, 32 nəfər öldürüldü. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. Öldürülən 26 ermənidən 6 nəfəri Eduard Robertoviç Qriqoryanın payına düşür. Öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub. Hadisələri əks etdirən mənbələrdə göstərilir ki, zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan qeyd edib ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə, gücüm çatmadı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirib ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadınının 512 sayılı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarının daha birində isə, göstərilir ki, "E.Qriqoryan öz



SUMQAYIT 1988

dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək, halsız vəziyyətə salmışdır". E.Qriqoryan Sumqayıt hadisələri zamanı 6 erməni şəxsən özü öldürmüşdür. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.

Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohyanyanın, Samoylov və Pavlovskinin adları uzun müddət mətbuatdan gizli saxlanılıb. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Təəssüflə də olsa, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın, əslində, erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.

Sumqayıt faciəsi ermənilərə separatçılıq aksiyalarını həyata keçirmək məqsədi daşıyırdı. Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan etiraf edirdi ki, "Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu". Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi.

SSRİ DTK-sının himayə etdiyi qruplar şəhərin müxtəlif yerlərində qətləmlər törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini, məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənarından izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib.

Martın 1-dən Sumqayıtda komendant saati tətbiq olundu.

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdırın istintaq qrupunun ermənilərin xeyrinə işləməsinə təkə susmaqla müşayiət etməyib, həm dədələtsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu

və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri, bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla, əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə, günahsız insanların mühakiməsində iştirak ediblər.

Sumqayıt hadisələri ilə bağlı olan məlumatda o da qeyd olunur ki, istintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl həbsxanasında müəmmalı şəkildə öldürülüb. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxmışdır. Ziyalı ailədən olan Taleh İsmayılova isə 15 il iş kəsilmiş, cəzasını "siyasi məhbus" kimi çəkmək üçün Tbilisiyə göndərilmiş, bir ildən sonra isə meyiti gəlmişdir. Hadisələrdən sonra Mixail Qorbaçov demişdi: "Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlılığı nəticəsində baş verib". Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin üstünün ört-basdır edilməsilə nəticələnir.

Bütün bunlar, bir daha onu sübut edir ki, Sumqayıt hadisələri qabaqcadan düşünülmüş və planlaşdırılmış bir aksiya idi. Erməni hiyləsi və riyakarlığı nəticəsində baş verən olay nəticəsində Əhməd Əhmədovun məhkəmə prosesi qanuna zidd olaraq, Azərbaycanda deyil, Moskvada keçirildi. Mərkəzin xeyirdəsi və bütün dünya mətbuatının iştirakı ilə erməni millətçiləri Silva Kaputikyan, Zori Balayan və onların müddü nökərlərinin dəstəyi sayəsində Moskvada məhkəmə keçirildi. Ə.Əhmədovun təqsirləndirilən şəxs kimi adı insanı haqları kobudcasına pozuldu. Cinayəti sübuta yetirilməyən Əhməd Əhmədov güllələnmə hökmünə məhkum edildi. Eyni zamanda, həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edildi. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olunub.

Ölkəmizin ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistanın Sumqayıt hadisələrini Azərbaycanın təşkil etdiyini məqsədyönlü şəkildə həyata keçirməyə çalışdı. Ermənilərin bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıları ermənilərə qarşı qəddar və zülmkar bir xalq kimi təqdim etmək niyyətinə xidmət edirdi.

NƏZAKƏT



Seçim sizindir, baxın haaa...

AFƏT

Azərbaycan, sözün əsl mənasında, özünün ən yüksək inkişaf dövrünü yaşayır. Yaradılan demokratik şərait insanlara sözlərini açıq şəkildə deməyə, öz hüquqlarını müdafiə etməyə imkan verir. Söz yox ki, bütün bunlar gələcəkdə daha böyük uğurlara nail olacağımızdan xəbər verir. Bu gün gənclərimizin səsi dünyanın ən tanınmış universitetlərindən, beynəlxalq idman yarışlarından gəlir. Gənclik müxtəlif mətbu orqanlarda, internet portallarında çıxışlar edərək, özlərinin müstəqil fikir və ideyalarını ortaya qoya bilir. Bu da, onun göstəricisidir ki, Azərbaycanın sağlam gəncliyi qarşılarına qoyulan istənilən hədəfi asanlıqla dəf etmək və uğur qazanmaq imkanına malikdir. Gənclərimiz ölkədə gedən quruculuq-abadlıq işlərinə, demokratik proseslərə, iqtisadi inkişafa öz töhfələrini verdiyi halda, dağdıcı xislətli müxaliflər özlərinə uyğun zəhərli fikirlərlə, bu uğurlara qarşı çıxmağa çalışırlar.

Ancaq fakt budur ki, uğursuzluğa düçar olurlar. Bir növ, həm də, özlərini ifşa edirlər. Ataların bir sözü var: "Sürüden soruşurlar, ağıllın kimdir, deyir, qabaqda gedən zəncirli". Dağdıcı müxalifət qabaqda gedən "liderləri" hələ bu zamana qədər heç bir uğur qazanmayıblarsa, heç bir mərifətli sözləri, ağıllı hərəkətləri ilə xalqın inamını qazana bilməyiblərsə, deməli, onların arxasınca gedən bəzi məram və məqsədlərini anlamayan bir qrup gənc də elə onlardan fərqli tefəkkürə və düşüncəyə malik olmayacaqlar. Yaxşı deyiblər, atı atın yanına bağlasan, həm rəng olmasa da, həm xasiyyət olar. Ə.Kərimli və İ.Qəmbərli eyni yolu bölüşənlər də, onlar kimi anormal siyasət daşıyıcısı olacaqlar. Nəse yenilik, sağlam fikir gözləməyə də dəyməz.

Hazırkı məqamda cəmiyyətimiz elə bir inkişaf səviyyəsinə çatıb ki, mübarizələrini virtual aləmdə aparır. Dağdıcı müxalifət meydanlardakı uğursuzluğunu sosial şəbəkələrdə də davam etdirir. Amma dağdıcı müxalifət hələ də dərk etmir ki, 30 illik siyasi fəaliyyətləri dönəmində uğur əldə edə bilməyiblərsə, təbii ki, bindən sonra da yaxşıya doğru nəse ortaya qoymaları mümkün deyil. Çünki bünövrə səhv qoyulub.

Üzümü Müsavatın, AXCP-nin saxta vəsiqələri hesabına xaricdə özlərinə mühacir statusu qazanıb, sonra da sosial şəbəkələrdə oturub ölkəmiz əleyhinə ağılına deyil, ağızına gələni yazanlardır. Nə qədər ki, gec deyil gözünüzü açın, qloballaşan dünyada gedən sağlam prosesləri izləyin, sizi səhv yola təhrik edənlərin kimliyi ilə maraqlanın və o zaman biləcəksiz ki, yanlış yoldasınız. Niyə anlamırsınız ki, anormal fəaliyyətinin sonu yoxdur və olmayacaq da. Özünü yazığınız gəlsin. Yenə də atalar demiş, qarğışın iki başı olduğu kimi, sizin də hər etdiyiniz təhqirlərin, söyüşlərin də iki başı var. Sosial şəbəkələrdə yazdığınız hər bir söyüşün, təhqirin, şər və böhtanın, eləcə də ittihamların iki başı var. Bunu anlamaq o qədərmi çətindir? Düz yola gəlin, olmağan papağınızı qarşınıza qoyun və fikirləşin! Seçim sizindir, baxın haaa...

28 fevral 2018-ci il

Bir müddət əvvəl, sabiq millət vəkili, jurnalist Etibar Hüseynovun sosial şəbəkədə Avropada yaşayan milli satqınları canlı yayım vasitəsi ilə debata dəvət etməsi və qarşı tərəflərin üç nəfər olmasına rəğmən, onları demək olar ki, şah və mat etməsi sonradan ona qarşı hücumlarla və təhqirlərlə müşayiət olundu.

Daha dəqiq desək, dövlətçilik maraqlarının əleyhinə çıxış edən Məhəmməd Mirzəli, Tural Sadıqlı və sairələr hərəsi bir bəhanə ilə sözügedən debatdan qaçdılar. Onların "lideri" Orduxan Teymurxan (Bəbirov) isə, ümumiyyətlə, həmin debatda iştirak etməmək üçün müxtəlif yalanlar



edən videobloggerlərin Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmaları insanlarda ikrah hissi doğurur: "Mən nə Orduxanı, nə də digərlərini tanımıram. Amma eşidirəm ki, onlar müəyyən şəxsləri təhqir etməyə çalışırlar. Bilirsiniz, mən köhnə bakılıyam. Biz bakılıların da bir adəti vardı. Cavan vaxtı küçədə futbol oynaya bilməyən uşaqları qaçıqı qoyurdular. Qapıda dayanan həmin uşaqlar topu buraxan zaman deyirdik ki, yerə yıxıl, adın çıxısın. Digər tərəfdən isə, məhəllədə döyülən qorxaq uşaqlar küçənin o biri başına qaçıb söyüş söydülər. Hamı da onlara qorxaq kimi baxaraq, fikir vermir. İndi Avropada gizlənen bu "uşaqlar" da mənim haqqımda nə deyirsə, hər bir söyüşlərini onların ailə üzvlərinin ünvanına

Orduxan və ətrafı niyə debatlarından qaçırlar?

"Şərəfsiz" sözünü təhqir hesab etməyən milli satqınların "arqumentləri" yoxdur, yaxud erməni ağaları onların debatlarına qadağa qoyub

uyduraraq, kənarda qalmaq üstün tutdu. Siyasəti söyüş makinasına çevirən bu rüsvayçı ünsürlər bütün bunlara baxmayaraq, hələ də özlərini "doğru", onları sosial şəbəkədə ittiham edənləri isə "qeyri-doğru" hesab edirlər. Ümumiyyətlə, onların zibil umasını xatırladan "siyasətləri" bundan ötəyə keçmir. Üstəlik, növbəti debat çağırışları olanda, həmin üzleşmədən qorxub-qaçırlar. Görünür, onları idarə edən erməni lobbisi real cavablar qarşısında aciz qaldıqları üçün debatlarına çıxmalarına qadağa qoyulub.

"Hər bir söyüşlərini onların ailə üzvlərinin ünvanına göndərirəm"

Bu barədə xatırlatmaq olar ki, ASDP sədri, millət vəkili Araz Əlizadə də milli satqınları debata çağırıb. Partiya sədri O.Teymurxan və digər videobloggerlərlə birbaşa və yaxud canlı debata çıxmağa hazır olduğunu bildirib. O, qarşı tərəflərin debata çıxmaları üçün şərt irəli sürüb. "Amma bir şərt var ki, debat canlı olmalıdır. Daha sonradan mənim fikirlərim kəsiləcək və yaxud ixtisar olunacaqsa, buna razı olmarım. Mən birbaşa yayım olan debatda istənilən şəxslə görüşməyə hazırım. Yetər ki, bu, canlı olsun!", -deyə Əlizadə bildirib.

O, həmçinin, qeyd edib ki, son günlər internet vasitəsilə özlərini "qəhrəman" hesab

göndərirəm".

"Qaçıb xarici ölkədən söyüş söymək kişilikdən uzaq hərəkətdir"

Müxalifətçi partiya sədri, eyni zamanda, onu da bildirib ki, bu kimi satqınlar həm də mücərrəd və qorxaqdırlar. Belə ki, kişi olsaydılar, öz sözlərini Avropanın küçələrindəki zibillərdə deyil, ölkələrində deyirdilər: "Ümumiyyətlə, bu adamlar mücərrəd və qorxaq insanlardır. Mən onlara necə cavab verirəm? Bir daha deyirəm ki, mən köhnə bakılıyam. Bizdə adət budur ki, kişi sözünü kişinin üzünə deyər. Əgər onlar, türklər demişdən, erkək olsaydılar, sözü gəlib üzümə deyib, layiqli cavablarını alardılar. İş yerim və yaşadığım ünvan hamıya məlumdur. Əgər sözləri varsa, buyurub gəlsinlər, üzümə desinlər. Yoxsa ki, qaçıb xarici ölkədən söyüş söymək kişilikdən uzaq hərəkətdir". Göründüyü kimi, realıq da budur ki, onlar kişi kimi, mərdi-mərdane mübarizə aparmaq gücündə olmamaqla yanaşı, ölkə ictimaiyyətinin müxtəlif kəsimləri tərəfindən ən sərt şəkildə tənqid olunur, hətta etdikləri söyüşləri onların özlərinə geri dönür. Çox yəqin ki, onlar söyülməkdən zövq alırlar, əks halda öz söyülməklərini yeyib, həzmi-rabəələrindən keçirməzdilər.

Rövşən RƏSULOĞ

Müxalifət özünə dayaq tapa bilmir

Müxalifəti rüsvayçı sonluq gözləyir

Vaxt-zaman dəyişdiyi kimi, siyasi mübarizə metodları da kökündən dəyişir. Dağıdıcı müxalifət isə hələ də köhnə təfəkkürlə yaşayır və öz mənasız yaşam tərzlərini davam etdirirlər. Əcnəbi havadarlarının maliyyə dəstəyi ilə istənilən pozucu addımı atmağa hazır olan radikalların iç üzünü isə, artıq xalq yaxşı bilir.

Elə bu səbəbdən də, xalq xarici məkrli qüvvələrin əlində oyuncağa çevrilmiş dağıdıcı ünsürləri qətiyyətlə rədd edir. Cəmiyyət dağıdıcı müxalifətin əsassız iddialarda olduğunu və yalnız özlərinin şəxsi maraqlarını güddüyünü aydın görür. Xalq onu da yaxşı bilir ki, radikal müxalifət partiyaları maliyyə dəstəyini Azərbaycana qarşı məkrli mövqe nümayiş etdirən xarici qaranlıq dairələrdən alır. Bu, həm də onların terrora meyilli təşkilatlara xas siyasət yürütdüyünü göstərir. Onlar hələ də ölkədə gedən uğurlu inkişafı, demokratik dəyişiklikləri görmür və ya görmək istəmir. Beynəlxalq aləmdə öz sözünü yetərinə deyən Azərbaycan hakimiyyəti xalqın inam və güvənc yerinə çevrilib. Bu realıq isə dağıdıcı məxluqlar hələ də qəbul edə bilmir. Çünki içlərindəki xəbislik və məsələlərə şəxsi prizmadan yanaşmaları buna imkan vermir. Bu kimi qərəzli yanaşmada xarici amilin də müəyyən təsiri var. Bütün gün vaxtlarını sosial şəbəkələrdə sərf edirlər ki, bəlkə hansısa sözləri xarici havadarlarının xoşuna gəlmiş olsun. Amma canfəşanlıqlarına baxmayaraq, onların ətrafında heç kim qalmayıb.



İnsan azadlıqları ən yüksək səviyyədə təmin olunan Azərbaycanda həm də, insanların sərbəst toplaşmaq hüququ da qanunvericiliyin tələblərinə uyğun olaraq təmin olunur. Radikal müxalifət isə bundan sui-istifadə edərək, öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Yeni mini-aksiyalar hesabına üzvlərinə götürdükleri öhdəlikləri yerinə yetirməyə cəhd edirlər. Amma burada əsas məqam odur ki, aksiya keçirmək üçün gərəqli elektorat yoxdur.

Məkrli xarici havadarları tərəfindən sifariş verilir, amma radikal müxalifətin sosial bazası olmadığından, həmişə rüsvayçı vəziyyətə düşürlər. Keçirdikləri "mitinq"lərin uğursuzluğunun səbəblərini onlar özlərində axtarmalıdır. Hələ də dərk etmirlər ki, onlara artıq siyasi səhnədə yer yoxdur. Gərəksiz hərəketləri, aqressiv davranışları xalq tərəfindən özlərinə qarşı nifrəti qat-qat artırır.

Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən çirkli yola əl atmağa hazır olan dağıdıcı müxalifət, seçkiqabağı sosial şəbəkələrdə çıxarıqları oyunlarla, heqiqətdən, gülcünc duruma düşürlər. Sosial şəbəkələr vasitəsilə gözə görünməyə çalışan bu ünsürlər növbəti dəfə uğursuzluğa düşər olacaqlarını indidən nümayiş etdirirlər. Radikal müxalifət liderləri, hələ də dərk etmirlər ki, qohum-əqrəbələrindən başqa onların ardınca gedən yoxdur. Görəsən, niyə anlamırlar ki, anormal siyasətləri dəyişməyincə, onlar heç zaman özlərinə dayaq tapa bilməyəcəklər?

AFƏT

"Milli Şura" meydanda niyə tək qalıb?

Səbəblər müxtəlifdir

İnsan səhv edərək, təcrübə toplayır, təcrübə topladıqca inkişaf edir. İnkişaf edənlərsə, həqiqətdən, buraxdıqları səhvlərdən nəticə çıxaranlardır. Bu gün müxalifət, ona görə zəifdir ki, xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir.

Xalqı düşündürən bütün məsələlərə, istənilən problemlərə və baş verən proseslərə iqtidar dərhal reaksiya verir və onun həllinə nail olur. Bununla da, iqtidar müxalifətə hər hansı irad tutmaq üçün şans verməmiş olur. Elə buna görə də, müxalifət hansı yolu tutub, hansı addımı atacağını bilmir. Çıxış yolunu ancaq boş-boş danışıqlarda, qurum yaratmaqda və piket-mitinqlər keçirməkdə görürlər.

Son zamanların ən çox adı hallanan qurumlarından biri də "Milli Şura"dır. Artıq "Milli Şura" ömrünü başa vurmaqdadır. Belə ki, bu qurum ölkə daxilində qəbul olunmur, xaricdəki anti-Azərbaycan qüvvələr də ona etibar etmirlər. "Milli Şura"nın cəmiyyətdə sosial dayaqları yoxdur. Çünki yaranışı sağlam təməllər üzərində qurulmadı. Əgər bir qurumun ölkədə gedən ictimai-siyasi proseslərə, cəmiyyətdə baş verən hadisələrə təsir etmək imkanı və gücü yoxdursa, demək, o, siyasi qurum hesab oluna bilməz. Məhz "Milli Şura"nın vəziyyəti də belədir. Birmənalı şəkildə, demək olar ki, Rusiyanın qaranlıq dairələri tərəfindən yaradılan "Milli Şura"da xalq və dövlətçilik maraqları deyil, şəxsi maraqlar əsasında toplaşan ünsürlər yer alıb.

Təlxəlik hesabına alınan pullar

Müxaliflər seçkidən-seçkiyə varlıqlarını

nümayiş etdirməyə və hər hansı formada olursa-olsun, diqqəti özlərinə cəlb etməyə çalışırlar. Daha fikirləşməmişlər ki, diqqəti cəlb etmək üçün sağlam ideya və mükəmməl layihə olmalıdır. Bu isə, müxaliflərdə mövcud deyil. Fakt budur ki, dağıdıcı müxalif təbəqə hələ indiyə qədər seçkilərdə cüzi bir uğur da əldə edə bilməyib. Səbəb də bəllidir. Dağıdıcı ünsürlərin xalqa və dövlətə zidd siyasət aparmaları onların bu günə qədər iştirak etdikləri seçkilərdə uğursuzluğa düşər olmalarını şərtləndirən başlıca amillərdən olub. Övvəldən necə gəliblərsə, bu gün də o yolla gedirlər. Hələ ki, yeni proqramlarla çıxış edə və bu günə kimi hər hansı gərəqli layihə ortaya qoya bilməyib. Onlar yalnız çalışırlar ki, xaricdən külli miqdarda vəsait əldə etsinlər. Özləri həmişə demokratiyadan danışsınlar, amma partiya daxilində ədalət prinsipini gözləməzlər. Çünki təfəkkürləri yalnız buna qədər imkan verir. Anlamırlar ki, partiya daxilində verilən qərarların qəbulu ümumi formada qəbul olunmalı və bir nəfərin iradəsini eks etdirməməlidir.

Azərbaycanda marağı olan bəzi dövlətlər və təşkilatlar ölkəmizin güclü olmasını istəməzlər. Məhz bu qüvvələr seçkilərdə bu və ya digər şəkildə pozuculuq işlərini həyata keçirməyə və seçki prosesinin üzünə kölgə salmağa çalışırlar. Dağıdıcı müxalifət bəzi xarici havadarları qarşısında dövlətimiz haqqında mənfəi rəy formalaşdırmağa çalışır. Həmin qüvvələr isə özlərinin məkrli hərəketlərini bu cür ünsürlərin vasitəsilə həyata keçirməyə cəhd edirlər. Lakin kimin kim olduğunu xalq bilir. Bu baxımdan, müxalifətin dağıdıcı qanadı meydanda tək qalıb.

A.TAHİRQIZI

5 yol qəzasında iki nəfər ölüb, doqquz nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 105 cinayət faktından 19-nun üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirişlər ki, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 12-nin açılması təmin olunub.

Axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, doqquz nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli iki, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Prokurorluq Cənubi Koreyanın sabiq prezidenti üçün 30 il həbs cəzası istəyib

Fevralın 27-də Koreya Respublikasının prokurorluğu korrupsiyada, rüşvətçilikdə, vəzifəsindən sui-istifadə etməkdə və dövlət sirrini yaymaqda ittiham olunan ölkənin sabiq prezidenti Pak Kın He üçün 30 il həbs cəzası tələb edib. AZƏRTAC xəbər verir ki, Yonhap News agentliyinin yaydığı məlumata görə, prokurorluq, həmçinin sabiq prezidentin 110,4 milyon ABŞ dolları məbləğində cərimə olunmasını da tələb edib. Onun barəsində hökmün mart ayının sonunda veriləcəyi gözlənilir.

Azərbaycan Respublikasında vətəndaşların məşğulluq hüququ

Məşğulluq iqtisadi kateqoriya olub, insanların iş yerləri ilə təmin edilməsi və əmək fəaliyyətində iştirakı ilə əlaqədar olub, onların arasında yaranan münasibətlər sistemini ifadə edir.

Məşğulluq anlayışının hüquqi tərifi məşğulluq haqqında Azərbaycan Respublikası qanununun birinci maddəsində verilmişdir. Həmin maddədə deyilir: "Məşğulluq - vətəndaşların Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq, onlara qazanc gətirən hər hansı fəaliyyətdir". Tam məşğulluğa kömək - hər bir dövlətin iqtisadi və sosial siyasətinin ən mühüm məqsədidir. İşçi qüvvəsi iqtisadiyyatın ən əsas ehtiyatıdır, ehtiyatlardan səmərəli istifadə edilməsi isə, iqtisadiyyatın vəziyyətinin mühüm göstəricisidir. Digər tərəfdən, məşğulluq ölkə əhalisinin həyat fəaliyyətinin və maddi rifahının əsasını təşkil edir. Məşğul əhali üç qrupa bölünür: sayca ən böyük qrup (inkışaf etmiş bazar iqtisadiyyatı ölkələrində bu qrupun xüsusi cəksi 80-85%) maddi işçilərdən, ikinci qrup sahibkarlar, bankirlər və maddi iş qüvvəsindən istifadə edən digər şəxslərdən, nəhayət, üçüncü qrup özünə məşğulluqla, yəni əmtəə istehsalı və 11 xidmətlər göstərməsinə bağlı müstəqil əmək fəaliyyətilə məşğul olan və maddi iş qüvvəsindən istifadə etməyən şəxslərdən ibarətdir. Həm nəzəriyyədə həm də praktikada məşğulluğun bir neçə növü və ya forması fərqləndirilir. İlk növbədə, tam məşğulluq anlayışını nəzərdən keçirək. Əmək və məşğul olmaq əmək qabiliyyətli hər bir şəxsin birinci dərəcəli vətəndaşlıq vəzifəsi hesab edilir.

Bazar iqtisadiyyatı şəraitində isə tam məşğulluq dedikdə, cəmiyyətin əmək qabiliyyətli hər bir üzvünün ictimai-faydalı əməkdə iştirak etməsinin mümkünlüyü başa düşülür. Bu halda, işsizliyin "təbii işsizlik" adlanan müəyyən səviyyənin mövcud olması istisna edilmir. Natamam və yarımcı məşğulluğun səciyyəvi cəhəti natamam iş vaxtı; natamam iş günü və ya iş həftəsi müdiriyyətin təşəbbüsü ilə məcburi məzuniyyətlər rejimində işləməkdir. Çevik məşğulluğun ən geniş yayılmış formasında işçi işi başlanma və qurtarma vaxtını, nahar fasiləsinin vaxtını və müddətini müdiriyyətlə razılaşmaq şərtlə özü seçir. Bu halda, işçinin iş günü və ya həftə üçün müəyyən edilmiş iş vaxtı fonunda riayət etməsi zəruridir. Çevik iş vaxtı rejimində, adətən, müəyyən saatlar təyin edilir ki, həmin saatlarda işçinin iş yerində olması zəruridir. Bundan əlavə, iş gününün ortasında uzunmüddətli nahar fasiləsindən də istifadə edilə bilər. Təkrar məşğulluq. Məşğulluğun bu növü onunla bağlıdır ki, işçinin əlavə gəlir əldə etmək zərurəti və ya istəyi nəticəsində, o, başqa təşkilatda (müəssisədə) və ya əsas iş yerində əlavə ödənişli iş görməyə məcbur olur. Müvəqqəti məşğulluq ticarət, xidmət sahəsi və inşaat işçiləri arasında geniş yayılmışdır. Sənayedə məşğulluğun bu növü, əsasən, ixtisasız yardımçı fəhlələr üçün tətbiq edilir. Bir sıra yüksək ixtisaslı mütəxəssislər də müvəqqəti kontraktlar üzrə işə cəlb edilir. Müvəqqəti məşğul şəxslər arasında natamam iş rejimi şəraitində işləyən qadınlar çoxluq təşkil edir. Mövsümi məşğulluq. Məşğulluğun bu növü kənd təsərrüfatında, ti-kintidə, meşə tedarükündə, istirahət zonalarında, balıqçılıqda, şəkər sənayesində və digər sahələrdə mövsümi işlərlə bağlıdır. Bu cür işçilər ilin çox vaxtını işsiz qalırlar. Mahiyyət etibarilə mövsümi məşğulluq - müvəqqəti məşğulluğun bir növüdür, lakin mü-

vəqqəti məşğulluqdan fərqli olaraq, mövsümi işçilər hər il eyni yerdə işləyə bilərlər.

Məşğulluğun və Azərbaycan Respublikası ərazisində vətəndaşların məşğulluq və işə düzəltmə problemlərinin "Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli qanunu ilə tənzimlənir. Lakin bu zaman ölkə konstitusiyasına, Əmək Məcəlləsinə, digər müvafiq normativ-hüquqi aktlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə də istinad olunur.

Aşağıdakı şəxslər məşğulluq hüququna malikdirlər:

- 1) əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görənlər;
- 2) sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;
- 3) haqqı ödənilənlər;
- 4) Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət edənlər;
- 5) Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- 6) Azərbaycan Respublikasının hüdudlarından kənar qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

İşsiz dedikdə, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) iş axtaran kimi qeydiyyatdan alınmış, əmək qabiliyyəti yaşda olan əmək qabiliyyətli vətəndaşlar başa düşülür. Bu halda, məşğulluq xidməti istiqamətində görülən ictimai işlərə görə işçilərə verilən əmək haqqı, həmçinin, müəssisədə, idarədə və təşkilatlardan onların ləğv edilməsi, yenidən təşkili, ştatların sayının ixtisar olunması ilə əlaqədar işdən çıxarılma müavinəti və orta aylıq əmək haqqı həcmində verilənlər nəzərə alınır. İşsiz statusu almaq üçün müəyyən şərtlərə əməl olunmalıdır: əmək qabiliyyətli olmalı, əmək qabiliyyətli yaş həddində olmalı (kişilər 63, qadınlar 60 yaşa qədər), dövlət məşğulluq xidməti orqanlarında işaxtaran şəxs kimi qeydiyyatdan keçməli. İşsiz statusu ömürlük verilmir. İşsiz statusu almaq hüququ olmayan vətəndaşlara 15 yaşına çatmayanlar; pensiya hüququ qazanmış vətəndaşlar; qeydiyyatdan alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzrsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər; ilk dəfə iş axtaranlar; azadlıqdan məhrum etmə cəzasını çəkənlər aiddir.

İş axtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün yaşadığı ərazidə məşğulluq xidməti orqanına müraciət etmək hüququ vardır.

İşdən çıxarılmış şəxslər - işlədiyi müəssisənin fəaliyyətinin xitam edilməsi (ləğv edilməsi, yenidən təşkili), işçilərin ştatlarının və yaxud saylarının ixtisar edilməsi ilə əlaqədar olaraq, işdən azad edilən şəxslərdir. Digər səbəblərə görə işdən azad edilən şəxslərə işdən çıxarılmış hesab edilə bilməzlər.

İşə düzəltmə - məşğulluq mərkəzi ilə vətəndaş arasında yaranan hüquqi münasibətdir. Məşğulluq mərkəzləri işçi qüvvəsinə tələb və təklifi təmin edir, əhalinin işə düzəltmə funksiyalarını həyata keçirirlər.

Dövlət işsiz vətəndaşların, yaş və digər xüsusiyyətləri nəzərə alınmaqla, ictimai işlərdə işləmək üçün təcili əmək müqaviləsi bağlanmasına təminat verir. Bundan başqa, qanunvericilik ayrı-ayrı kateqoriyalı insanlara məşğulluğun əlavə təminatlarını nəzərdə tutur.

Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan qabiliyyətini həyata keçirərkən, fəaliyyət növünü və peşəsini seçməkdə azaddır. Məcburi əməyin qadağan olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub. Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər: əmək müqaviləsini bağlamaqla; seçkililə vəzifələrə seçilməklə; gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə; şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə. Vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin başlıca forması əmək müqaviləsi hesab edilir. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi müəyyən növ işin işçinin özü tərəfindən şəxsən yerinə yetirilməsini nəzərdə tutur. Əmək müqaviləsinə əsasən, işəgötürən işçini təşkil etməli, təhlükəsizlik və gigiyenik normalara cavab verən normal iş şəraiti yaratmalıdır. İşəgötürən tam fəaliyyət qabiliyyətinə malik olan işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

Əmək müqaviləsi şərtlərinin iki növü fərqləndirilir: a) qüvvədə olan qanunvericiliklə müəyyən edilən zəruri şərtlər; b) əmək müqaviləsi bağlanarkən tərəflərin razılığı əsasında müəyyən edilən əlavə şərtlər. Zəruri şərtlər qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən olunur. Əmək müqaviləsinin bağlanması qaydası və əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək qanunvericiliyi işə qəbul zamanı qəbul və əmək hüququnun hüquqi təminatlarının bəzi qaydalarını müəyyən edir. Əsasız olaraq, işə qəbul etməkdən imtina qadağan olunur. "Hansı formada olmasından asılı olmayaraq bilavasitə, yaxud dolayı hüquq və azadlıqların cinsindən, irqindən, milliyyətdən, dilindən, mənşəyindən, əmlak və vəzifə mövqeyindən, yaşayış yerindən, dini mənsəbiyyətindən, baxışlarından, ictimai təşkilatlara münasibətindən və digər hallardan asılı olmayaraq, eyni şəxsin iş bilmək keyfiyyətləri ilə bağlı deyilsə, işə qəbul zamanı ayrı-seçkiliyə yol verilmir." Yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətləri işəgötürənin əmri ilə rəsmiləşdirilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmiş müddət (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsi bağlanan hallar sadalanıb. Yerinə yetirilməsi üçün, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq, bəzən vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən öz mülahizəsinə görə müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Əmək müqaviləsi, işçinin



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Pensiya təyin edilən zaman rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən əmək kitabçasının pensiya təyin edilməsi haqqında məlumat bölünməsinə "pensiya təyin edilmişdir" ştamplı vurulur. Əmək kitabçası itdikdə, işçi axırıncı iş yerini işəgötürənə əmək kitabçası və ona əlavə icliyin verilməsi haqqında müraciət etməlidir.

Məşğulluq Xidməti orqanları tərəfindən işi və qazancı olmayan, işə başlamağa hazır olan əmək qabiliyyətli yaşda olan, əmək qabiliyyətli vətəndaşlara işsiz statusu verilir və işsizlik müavinəti təyin olunur. Lakin işsizlik müavinətinin təyin edilməsi passiv tədbir növü olaraq, vətəndaşlara müəyyən bir vaxt ərzində aktiv iş axtarmaq üçün imkan vermək və onlara bu müddətdə maddi köməklik göstərmək məqsədi güdür. Bəzən vətəndaşlar mərkəzə ancaq işsizlik müavinəti almaq üçün müraciət edirlər, lakin nəzərə alınmaq lazımdır ki, işsiz statusu və işsizlik müavinəti qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Hər bir vətəndaş Məşğulluq Xidməti orqanlarına birinci növbədə münasib işlə təmin olunmaq məqsədilə müraciət etməlidir. Elə hallar olur ki, sağlam, heç bir peşə və ixtisası olmayan və ya peşə və ixtisası olub münasib işlə təmin edilməsi mümkün olan vətəndaşlar işləmək istəmir, işsizlik müavinəti və ya ünvanlı sosial yardım almaq üçün arayıb tələb edir. Təəssüf ki, belə hallar mövcuddur və davam edir.

Yerli icra hakimiyyəti orqanları tərəfindən müəssisə, idarə və təşkilatlarda sosial müdafiyyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun tə-

min edilməsi məqsədilə kvota yerləri müəyyən edilir. İşəgötürənlər tərəfindən vətəndaşların kvota yerlərinə işə qəbul edilməsi məcburidir və Azərbaycan Respublikasının qanunvericiliyində öz əksini tapmışdır. Sosial müdafiyyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqların tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqların tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranların, şəhid ailələri, Məşğulluq Xidməti orqanlarına müraciət edib, onlara münasib kvota yerlərinə işə düzələ bilərlər.

Nəzərdə saxlamaq lazımdır ki, iş axtarmaq üçün passiv deyil, aktiv mövqe seçmək lazımdır. Hər bir şəxs özü iş axtarışında müəyyən metodlardan istifadə etməklə, şanslarını daha çox artırmalıdır və iş axtararkən, öz imkanlarını müəyyən etməyi unutmamalıdır.

Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər:

Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımı kadrların seçilməsində köməklik. Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümlünün təşkili. İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.

Haqqı ödənilən ictimai işlərin təşkili.

Əmək yarmarkalarının təşkili. İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.

Əmək birjalari vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Qadınların kişilərə qan verməsi niyə təhlükəlidir?

Məlum olub ki, övlad sahibi olan qadınlardan alınan və kişilərə köçürülən qan təhlükəlidir. Xarici mətbuatın yazdığına görə, Hollandiyada bununla bağlı araşdırma aparılıb. Nəticələr göstərib ki, qadınların kişilərə qan verməsi ciddi sağlamlıq problemlərinə gətirib çıxarır.



Övlad sahibi olan qadınların kişilərə qan verməsi onların ölüm riskini çoxaldır. Lakin heç vaxt hamilə qalmayan qadınların qanı hamilə olanlarla müqayisədə daha az risklidir. Bu, hamiləlik zamanı qadın immunitetinin dəyişməsi ilə izah edilə bilər.

Bu pozalarda yatan insanlar sağlamlığını itirə bilər...



Mütəxəssislər qeyd edir ki, insanın yuxu zamanı aldığı poza onun sağlamlığına ciddi təsir edə bilər. Pravda.ru xəbər verir ki, sol böyürü üstə yatmaq insanın mədə-bağirsaq sisteminin fəaliyyətinə (xüsusilə mədə və mədəaltı vəzinə) və həmçinin immun sistemə müsbət təsir edir. Bu vəziyyətdə bütün orqanizmin fəaliyyəti yaxşılaşır, limfa sisteminin orqanizmdən toksinlər və s. ziyanlı maddələrin çıxarılması ilə bağlı fəaliyyəti güclənir.

Sağ böyürü üstə yatan insanlarda isə əksinə həzm və limfa sisteminin fəaliyyəti pisləşir.

Belə üstə yatmaq da ziyanlı sayılır. Belə vəziyyətdə yatan insanda nəfəsalma çətinləşir ki, nəticədə qanda oksigenin səviyyəsi azalır, tənəffüs sistemi xəstəliklərinin riski artır.

Pol Poqba Fransanın yüksək ödənişli idmançılarının reyting cədvəlinə başçılıq edir

“Manchester Yunayted” klubunun futbolçusu Pol Poqba Fransanın yüksək ödənişli idmançılarının reyting cədvəlinə başçılıq edir. 24 yaşlı futbolçu “L'Equipe” nəşrinin



2017-ci ilin yekunlarına görə tərtib etdiyi “Top-30” reyting cədvəlində birinci olub. Poqba ötən ilki məvacibi və əldə etdiyi bonuslara görə, 22,2 milyon avro qazanıb. Bu məbləğ futbolçunun 2016-cı ildəki gəlirindən 4,2 milyon avro çoxdur. Qeyd edək ki, reyting cədvəlində ilk üçlüyü basketbolçu Toni Parker (19,7 milyon avro) və “Atletiko”nun futbolçusu Antuan Qrizmann (19,1 milyon avro) qapayıb.

ELAN

Paşayev Vidadi Süleyman oğluna məxsus Bakı şəhəri, Babək prospekti, ev 103, m. 50 ünvanında yerləşən evin kupçası (çıxarış) itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Mirmöhsumzadə Nigar Mirhafiz qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

28 fevral

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün təqvimini açıqlayıb

UEFFA 2019-cu ildə final matçının Bakıda keçiriləcəyi futbol üzrə Avropa Liqasının təqvimini açıqlayıb. UEFA-nın saytında yer alan xəbərə görə, turnirin ilk mərhələsinin birinci görüşləri cari il iyunun 28-də, cavab matçları isə bir həftə sonra oynanılacaq. İlk təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da, ikinci təsnifat mərhələsinin görüşləri iyulun 26-da və avqustun 2-də, növbəti mərhələnin qarşılaşmaları isə avqustun 9-da və 16-da keçiriləcək. Play-off mərhələsi isə avqustun 23-nə və 30-na təsadüf edəcək.

UEFA Avropa Liqasının qrup mərhələsində birinci turun görüşləri sentyabrın 20-də, ikinci turun oyunları oktyabrın 4-də, üçüncü turun matçları isə oktyabrın 25-də oynanılacaq. Klublar noyabrın 8-də dördüncü, noyabrın 29-da beşinci, dekabrın 13-də isə altıncı tur çərçivəsində qarşılaşacaqlar. Turnirin onaltıdabir final mərhələsinin oyunları 2019-cu il fevralın 14-də və 21-də keçiriləcək. Səkkizdəbir final mərhələsinin oyunları martın 7-də və 14-də təşkil olunacaq. Dördüdəbir final matçları aprelin 11-də və 18-də, yarımfina görüşləri isə mayın 2-də və 9-da oynanılacaq. UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.



“El Klasiko”nun tarixi açıqlandı

Əzəli rəqiblər “Barselona” ilə “Real” arasında İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək oyunun tarixi açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “El Klasiko” çempionatın XXXVI turuna təsadüf edəcək. Komandaların mövsümün sonuna 3 tur qalmış üz-üzə gələcəkləri görüş mayın 6-da baş tutacaq. “Nou Kamp” stadionundakı oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək. Komandalar arasında “Santyaqo Bernabeu”dakı ilk dövrdə “Barselona” 3:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, La Liqada 25 turdan sonra “Barselona” 65 xalla turnir cədvəlinə başçılıq edirsə, aktivində 51 xal olan “Real” 3-cü pillədə qərarlaşır.

Zinəddin Zidan Ronaldo barədə danışır

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştiano Ronaldo barədə açıqlama verib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, portuqaliyalı hücumçuya bəzən istirahət vermək lazımdır: “Ronaldo ilə tez-tez söhbət edirik. Onun lazımı formada olması bizim üçün çox əhəmiyyətlidir. Ancaq bəzən Ronaldonun istirahətə ehtiyacı olur. Çünki mövsüm uzunudur və o, dünya çempionatında iştirak etməlidir. Bütün futbolçuları şüurlu mundial haqda düşünürük”.



Stolüstü tennisçimiz “Çexiya Open” çempionatından bürünc medal qazanıb



Xodonin şəhərində Beynəlxalq Stolüstü Tennis Federasiyasının reyting yarışlarına daxil olan “Çexiya Open” çempionatı keçirilib. AZƏRTAC xəbər verir ki, 148 oğlan idmançının qatıldığı çempionatda Azərbaycanı yığmamızın üzvü Yu Xinhang təmsil edib. Tennisçimiz turniri üçüncü yerdə başa vurub.

“Barselona” “Tottenhem”dən müdafiəçi alır

“Barselona”nın bu yay transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu “Tottenhem”in müdafiəçisi Tobi Alderveylədi transfe etmək istəyir. Belçikalı oyunçu hazırkı klubu ilə yeni müqavilə imzalamaq barədə razılığa gələ bilməyib. “Barsa”nın mövsümün sonu 25 milyon funt sterlinq ödəyərək T.Alderveylədi ala biləcəyi vurğulanıb. Qeyd edək ki, T.Alderveylədi “Mançester Yunayted”in də maraqlandığı iddia olunur.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500